

"HEYDƏR ƏMANƏTİ - NEFTÇALA"



Neftçala rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada "Heydər Əmanəti - Neftçala" adlı məlumat günü təşkil ediblər. Tədbirdə Neftçala rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru G.Səfərova Ulu Öndərin həyat və fəaliyyəti, mənalı ömür yolu, Azərbaycan dövlətinin tərəqqisi, müstəqilliyi yolunda fədakar xidmətindən, uzaqgörən siyasətindən söhbət açmış, iştirakçıları məlumatlandırmışdır. Tədbirdə Ulu Öndər



Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş sərgi məktəblilərin dahi şəxsiyyət haqqında ətraflı məlumat alması üçün mənbə olaraq böyük maraq yaratmışdır.

AKADEMİK ZƏRİFƏ ƏLİYEVA- 100 -"Nəciblik və sədaqət örnəyi"



28 aprel 2023-cü il tarixdə Neftçala rayon Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzində Cənab Prezident İlham Əliyevin 03 noyabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi çərçivəsində YAP Neftçala rayon təşkilatı ilə birgə "Nəciblik və sədaqət örnəyi" adlı tədbir keçirilmişdir. Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məruzə dinlənildi, ailə fotolarından ibarət videoçarx nümayiş olundu, Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnılar ifa olundu. Çıxış edənlər Zərifə xanımın nəcib insanı keyfiyyətlərindən, həkimlik sənətində ucaldığı zirvələrdən, həmçinin həyat yoldaşına və övladlarına olan fədakarlığından söhbət açdılar. Tədbirdə mədəniyyət işçiləri, YAP Neftçala rayon təşkilatının kollektivi və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.



HƏM TARZƏN, HƏM XANƏNDƏ

26 aprel 2023-cü il tarixində Neftçala rayon Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzində xanəndə və tarzən olmuş həmyerlimiz Teymur Hüseynovun doğum günü münasibətilə xatirə gecəsi təşkil edilmişdir. Teymur Hüseynov Neftçala rayonunun Haqverdi kəndində sadə bir ailədə anadan olmuşdur. Baxmayaraq ki, onun ailəsində xanəndə və yaxud çalib-oxuyan kimse olmasa da, Uca Allah ona bulaq suyu qəder saf, mələhətli bir səs vermişdir. T. Hüseynov uzun müddət Neftçala rayonunda musiqi məktəbi yaradılması üçün səy göstərmişdir. Bu istiqamətdə həvəslə çalışmış, nəhayət, 1957-ci ildə buna nail olmuşdur. Rayonumuzda açılan 7 illik Musiqi məktəbinin ilk direktoru da Teymur Hüseynov olmuşdur.

Zildən bəmə, bəmdən zilə, pərdədən pərdəyə, bir söhbətdən başqasına ustalıqla keçə bilən Teymur Hüseynovun Azərbaycan radiosunun "Qızıl fond"unda məşhur tarzən Əhsən Dadaşovun ansamblının müşayiəti ilə oxuduğu 17 təsnif və mahnısı qorunub saxlanmaqdadır. Teymur müəllimin xatirə tədbirində veteran mədəniyyət işçiləri, onu yaxından tanıyan dostları, musiqiçi yoldaşları və həmçinin ailə üzvləri də iştirak etmişdir. Tədbir rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılandı. Ruhu şad olsun, əziz xatirəsi sevən könüllərdə yaşayacaqdır.

Gülər MİRZƏYEVA



QƏLƏBƏ SEVİNCİ - SAĞLAMLIĞIN RƏHNİ - BİZİM İDMANÇILAR



Azərbaycanımızın bir parçası olan Neftçalamızın adını ucaldan gənclərimizin uğurlarına sevinirik. Onların hər bir qələbə sevinci üreyimizə fərəh, gözələrimizə sevinc bəxş edir. Doğru seçim, gerekli məşğuliyyət, sağlam həyat yaşayan hər bir gənçimiz cəmiyyətə, xüsusilə öz yaşadlarına və özlərindən kiçik yaşlı məktəblilərə nümunədir.

28-29 aprel 2023-cü il tarixlərində idmanın ağır atletika növü üzrə Azərbaycan çempionatında Neftçala rayonunu təmsil edən daha dörd idmançımız qələbə qazanmış, öz bacarıqları ilə seçilmişdir. Onlardan

- İmanova Fazilə Ağadədə qızı toplam 160 kq (72+88) nəticə ilə 64kq çəki dərəcəsinə I yerə layiq görüldü.

- Xəlilov Kənan Etibar oğlu toplam 283 kq (128+155) nəticə ilə 89 kq çəki dərəcəsinə II yerə;

- Tağıyev Əvəz Şakir oğlu toplam 200 kq (90+110) nəticə ilə 55 kq çəki dərəcəsinə II yerə;

- Kazımov Ramiz Zahir oğlu isə toplam 199 kq (92+107) nəticə ilə 61 kq çəki dərəcəsinə III yerə layiq görüldü.

İdmançılarımızı, onları hazırlayan məşqçi müəllimləri - Səmədov Çingizi, Səmədov Cəmaləddini, Ağayev Azadı, Zeynalov İlhamı bir daha bu qələbə sevinci münasibətilə təbrik edir, uğurlarınız daimi olsun deyirik.

S Ə N D Ə D Ü Ş Ü N . . .

Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. -(Heydər Əliyev)

Bəzən həqiqəti tuta bilmək üçün tilovun qarmağına yalan bağlamaq lazım gəlir.-(Uilyam Şekspir)

Hər bir varlıq ətrafa öz zahiri, səthi ilə təqdim olunur. Təmələ

yaxınlaşdıqca aydınlıq itir.-(Əbu Turxan)

Mavi şüşədən baxanda hətta Günəş də mavi görünür.-(Cəlaləddin Rumi)

İnsan özünü həqiqətin zirvəsinə qaldırmaq əvəzinə, həqiqəti öz səviyyəsinə endirir.-(Rene Qenon)

Baş redaktor

B.H.NİFTALİYEVA

Azərbaycan
Respublikası Mətbuat və
İnformasiya Nazirliyində
qeydə alınmışdır.


Ünvanımız:
Az 4700, Neftçala şəhəri,
H.Əliyev prospekti
38, Telefon: (021) 26-3-44-03
5AIB33080019446400258164
VÖEN: 6500044671

Qəzet
"GÜNDOĞAR"ın kompüter
mərkəzində yığılıb səhifələnmiş və
Bakı şəhərindəki "BZ" mətbə-
əsində çap olunmuşdur.

Müəllifin mövqeyi ilə
redaksiyanın mövqeyi uyğun
gəlməyə bilər.
Tiraj: 500 Sifariş № 6-10
Bir nömrənin qiyməti: 1 m.

DOĞMA, ƏZİZ NEFTÇALA-50

SEVGİ DOLU SƏTİRLƏR...



İmamverdi ÖLMƏZ

Gözəl Neftçala

Xəzər sahilində məskən salmışan
Səmaya söykənib fikrə dalmışan,
Bu ana torpaqdan ilham almışan,
Neftçala, Neftçala, gözəl Neftçala.

Ulduz buruqları Muğana düşüb,
Zərdüşt bu ellərdə odla görüşüb.
Ana Kürüm Xan Arazla birləşib,
Neftçala, Neftçala, gözəl Neftçala.

Hər kəndin sinəndə nurlu mirvari,
Uçan qağayılar səmavi peri,
Göy çəmənlər, yaşıl otlar, hər yeri,
Neftçala, Neftçala, gözəl Neftçala.

Strabon, Herodot yazıbdır səndən,
Qədim eralardan başlayır Vətən.
Yurdumun tarixi, Ulu Zəfərsən,
Neftçala, Neftçala, gözəl Neftçala.

Pambıq tarlaların bitib- tükənməz,
Yaşıl ormanların heç sayı gəlməz.
Mavi çıraqların hər zaman sönməz,
Neftçala, Neftçala, gözəl Neftçala.

İgid Şəhidlərin, məğrur qazilər,
Yasəmən, qərənfil hüsnünü bəzər.
Adın dastan olub dillərdə gəzir.
Neftçala, Neftçala, gözəl Neftçala.



Müzəffər MƏZAHİM

NEFTÇALAM

Seyrin nə gözəldir, a mənim Neftçalam indi,
Cənnət görürəm bağçalı-bağlı neçə kəndi.

Hüsnün dəyişib oldu gülüstana bərabər,
Ellər şanını günbə gün artırdı sərəsər.

Ümman Xəzərim ayna tutub hüsnünə, bir bax,
Zəhmətsevər ellər yaradıblar yeni növraq.

Hər il yeni qüdrətlə zəfər nəğməsi çaldın,
İnsanlarının əzmi ilə qalxdın, ucaldın.

Coşqun Xəzərim qoynuna Kür səndə atır can,
Gün burda çıxır taxtına, burdan ağarır dan.


Neftin yerin altında xəzinəndi, tükənməz!
Neftçi vüqarı şanlı buruqlar kimi enməz!

Şirvan da, Muğan da sənə ünvandı, məkandır,
Ceyranlarına kollu düzənlər də həyandır.

Bolluq çilənir çöllərinə hər şəhərindən,
Şəh damcılایr dadlı turac nəğmələrindən.

Göllərdə, çayında, dənizində balığın bol,
Tarlanda, zəminə bərəkət, bağça-bağın bol.

Sən dəsti-Muğan incisi, Şirvanda çiçəksən,
Ölkəmdə günəştək əbədi yüksələcəksən!



Atamalı TALİBOĞLU

Neftçala şəhəri

Möcüzəni hər addım
Başa düşdüm bu yerdə.
Çiçəklərin, güllərin
Məskənindən ayrılıb
Qışa düşdüm bu yerdə.
Bu şəhərin elə bil
Küçələri, yolları
Köklənibdir saz kimi.
Ağacları saçını
Çiyini üstə tökübdür
Mavi gözlü qız kimi.
Sıra ilə düzülüb
Burda ağ daşdan evlər,
Bu evlərlə necə də
Gözəl görünür şəhər.
Baxıram, görürəm ki,
Bu evlərin hər biri

Qar altında donubdur
Boz kranlar quş kimi.
Qanad açıb evlərin
Sinəsinə qonubdur.
Qoynundan axan çayı
Bəndlər yaman sıxıbdır.
Burda bütün ağaclar,
Göy qalxan ağaclar
Sanki bir - bir ilan
Boğazından çıxıbdır...
Mənim gözəl Neftçalam!
Gəl məni sən bağışla.
Qışda oldum qonağın,
Bahar gülündən sənə
Hörə bilmədim çələng.
Qismət olarmı mənə
Səni təzədən görmək?
Soruşdum bu torpağın,
Mayasını birindən.
Xeyli mənə danışdı
Bu torpağın sirrindən.
Bildim ki, bu şəhərin
Yoğrulubdur mayası
Əzəl gündən zəhmətdən.
Bəlkə buna görədir
Qoynunu qarış-qarış
Gəzib dolanan zaman
Çaşıb qaldım heyrətdən.

Məmməd ƏBİLOĞLU

Bəhrüz hey

(Vətən müharibəsində şəhid
olmuş Bəhrüz Əli oğlu
Nəcəfovun əziz xatirəsinə)

Kür sahili bir məkanda
Qaralıda doğuldun sən
Oğuldun hey, oğuldun sən.
Ata getdi, ana getdi.
Bu dünyanı tez tərk etdi.
Qardaşın Məsumla səni
Həyat sıxdı və bərkıtdi.
Bir dəfə etmədin giley
Bəhrüz hey, Bəhrüz hey!

Dayın Mehdi hayan oldu.
Qəlbinizi duyan oldu.
Sizi övladək bəslədi.
Gecə, gündüz hey səslədi.
Məsum hey, Bəhrüz hey!

Kənd məktəbi Qaralıda
Təhsil aldın oxudun sən
Ömrəçələng toxudun sən
Yorulmadın əziyyətdən
Müəllimən Gülfərdən
Bir ana qayğısı gördün
Hər görəndə sevinərdin
Azalardı qəmin, dərindən
Çalınardı qəlbində ney,
Bəhrüz hey, Bəhrüz hey!

Vəfalı dostların vardı,
Hər sözünüz bir olardı

Rahib idi, şəfa dərdi,
Sevinci, qəmi bölərdi
Sən göylərə çəkiləndə,
Üstünə gül töküləndə
Ağladılar, inlədilər
Yana-yana söylədilər
Sən hardasan, hardasan hey
Bəhrüz hey, Bəhrüz hey!

General Həşimov əsgəri
Onun sağ əli sipəri
Sadiq oldun inamına
Şəhidliyin məqamına.
Səndən əvvəl o yüksəli
Sonra məqam sənə gəldi.
Bəhrüz hey, Bəhrüz hey!

Qarabağda tarix yazdın
Düşməninə qəbir qazdın
Neçə kəndi azad etdin,
Vətən bayrağın yüksəltidin.
Aldın dostlar bulağını
Alışdırdın çırağını
Qazandın sən qanın ilə
Şəhidliyin məqamını.
Göründü odun, atəşin
Səsləndi yaylın atəşin.

Nişanına az qalmışdı
Bir ay, birçə yaz qalmışdı.
Bir nəfər gizlin ağladı
Eşidib qara bağladı
Yaş töküüb sinə dağladı
Məzarına göz yaşıyla
Tər çiçəklər düzüb getdi
Görənləri üzüb getdi

Uzaqlardan səsin gəldi
Ahın göylərə yüksəldi.
Gözləyənəm gözləməsin.
Göz yaşını gözləməsin.
Göz yaşını gizləməsin
Fələk mənə yazı yazdı,
Qəbrimi göylərdə qazdı.
Üstümə qara bağlama
Ağlama, gülüm, ağlamaa.

Hər gecənin bir gündüzü
Bir gün sevindirdi bizi.
Qardaşın Məsum evləndi,
Evinizə oğlan gəldi
Qardaşın dedi: Ay qağa,
Bir ad qoygənən uşağa
Soylərdən bir səda gəldi:
--Əmin sənə qurban dedi,
Adım sənə qurban dedin,
Sevinc fərəh ilə dedin:
--Bəhrüz hey, Bəhrüz hey!

Mən at olum, sən adam (Nəvəm Muaza)

Mən at olum, sən adam
Gəl oynayaq, ay balam
Min boynuna gəzdirim
Dağı, dərəni, çayı,
Bu tayı, həm o tayı.
Gəlginən çıxmaq yola,
Yolumuz haqqın ola.
Mən Qarabağ atıyam
Dünya tanıyır məni
Bil yorulan deyiləm

Çətin sinam, əyiləm
Düşmənimin önündə
Ömrümün bu günündə.
Gəl gəzdirim mən səni
Tanı dostu, düşməni.
Çıxaq Cıdır düzünə
Gedək Şuşa, Laçına
Xankəndinin özünə.
Xocalıda dayanaq
Ordakı olanları
Xatırlayaraq yanaq.
Ağdamı, Kəlbəcəri,
Füzuli, Zəngilani,
Qubadlı, Cəbrayılı,
O yerləri gəl gəzək,
Düşmənin başın əzək.
Buz bulaqdan su içək,
Ordan o yana keçək
Xarı bülbülü görək,
Şəhidləri yad edək.
Nəvən dilə gəlsin
Yaş töküüb ağı desən.
El yığılıb səsin
Onun səsinə qatsın.
Oyansın Üzeyir bəy
Qarabağ tarixinə
Simfoniya yaratsın.
Qismət elə, ay Allah,
O gün gəlsin inşallah
Qarabağda toy edək.
Deyək, gülək, sevinək
Onda atıl boynuma
Mən at olum, sən adam,
Sən adam ol, ay balam.

ƏBƏDİYAŞAR LİDER HEYDƏR ƏLİYEV-100

Müzəffər MƏZAHİM
SEVMİŞ, SEVƏCƏK...Oktay MİRZƏYEV
Heydər babaya

Ənvər Qənbəroğlu

Sizə dünya boyda məhəbbət
bətimiz...

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə.

Sən ömrünü şamtək əridib nura çevirdin.
Xalq oyadıb öz səsinə sura çevirdin.
Yurd torpağına köksünü qəhmara çevirdin.
Bəslər ulu ellər sənə qəlbində məhəbbət.
Sevmiş, sevəcək öz ulu öndərini millət.

"Birlikdədir güc"-söyləyərək xalqa güvəndin.
Haqqın keşiyində dayanıb haqqa güvəndin.
Zirvən Vətən oldu sən isə qartala döndün.
Sayəndə şərəfətlə zəfər çaldı ədalət.
Sevmiş, sevəcək öz ulu öndərini millət.

Haqsızlığa tablaşmayıb üsyan elədin sən.
Bir qətrə ümid vardısı ümman elədin sən,
Yurdun duyaraq dərdini dərman elədin sən.
Hər yerdə səni daima yüksəltdi ləyaqət.
Sevmiş, sevəcək öz ulu öndərini millət.

Vardırımı sənin tək Vətətnə, xalqa olan yar,
Allah özü göndərdi səni millətə qəhmar.
Qudsal əməlin, arzuların verdi bəhər-bar,
Yüksəldi elm, parladi maarif, mədəniyyət,
Sevmiş, sevəcək öz ulu öndərini millət.

Bilmirəm necə deyim, necə söyləyim,
İnanmaq olmayır sənin ölümünə.
Mən bütün ömrümü qurban verərdim,
Sənin yaşadığın tək birçə günə.

Millət ağı deyir matəm içində,
Ağlayır uşaq da, böyük də bu gün.
Səni dəfn eləyir güllər içində,
Adıyla fəxr etdiyim millətin bu gün.

Milyonlarla insan yaqın ki bilir,
Bu böyük itkidir, bu millət üçün.
Gəlib hüzuruna baş əyib gedir,
Səni son mənzilə ötürmək üçün.

Yüz ildə, min ildə tək-tək yetişir,
Sənintək şəxsiyyət dahi bir insan.
Həmişə yaşayır, heç vaxt ölməyir,
Keçsə də əsrlər, keçsə də zaman.

Xalq Heydər deyərək səni çağırırdı,
Səni xilaskarı bildiyi üçün.
Nadanlar əlində qalan dövləti,
Yağılar əlindən qurtarmaq üçün.

Səni bəxş elədi uca Yaradan,
Bizləri bələdan qurtarmaq üçün.
Dağılıb gedən məğlub dövləti,
Yenidən dirçəldib yaşatmaq üçün.

Qurub yaratdığın Azəri yurdu,
Adınla bağlıdır bilsən hər zaman.
Sən millət atası, Heydər babasan,
Azərbaycan varsa, sən də varsan.

Mən şair deyiləm, şeir yazmıram,
Bu ürək yangısı, ürək sözüdür.
Bu sadə bir insanın böyük insana,
Qəlbində kök salan məhəbbətidir.

Ruhu şad olsun



Yaşayır adın

Azərbaycan adlı bir kainatı,
Əzminlə, eşqinlə qurdun, yaratdın.

Sən ey əsrlərin müdrik övladı,
Vətənlə yanaşı çəkilir adın.

Müdriklər sevilir ellər yanında,
Sadəlik onların baş tacı olur.
Xalqı düşünənlər çətin zamanda,
Xalqın dərdlərinin əlacı olur.

Bir vaxt millətimə qənim kəsildi,
"Bulanıq sulara balıq tutanlar".
Vətəni, ölkəni soydu, əkildi,
Vəzifə naminə onu satanlar.

Yalançı vədəylə, şirin yalanla,
Bu Vətən torpağı çiçəklənərmə?
Sizə üz tuturam, yaxşı adamlar,
İnsan həqiqətən üz çevirərmə?

İlhamdır bu elin, yurdun aşiqi,
Mehriban el üçün yanan çıraqdır.
Heydər Əliyevin düha işığı,
Bizi zirvələrə aparacaqdır.

İnsanlar, dünyanın gözü bizdədir,
Günəşlə yarışır məmləkətimiz...
Ey ulu öndərim, qəlbimizdədir,

Azərbaycan adlı bir kainatı,
Əzminlə, eşqinlə qurdun, yaratdın.
Sən ey əsrlərin müdrik övladı,
Vətənlə yanaşı çəkilir adın.

Qoruyaq Xəzəri

Yurdumun qoynunda bir möcüzəsən,
Günəşdən nur alar ölkər bənizin
Sularında yorğun gəmilər üzər,
Mənim göy Xəzərim, mavi dənizim.

Səni vəsf etməyə sözmü çatacaq?
Doğma Bakımızın yaraşığısan.
Səndədir "Şahdəniz", "Azəri",
"Çıraq",
Odlar diyarının gur işığısan.

Muncuq gözlü, gümüş pullu balıqlar,
Üzər karvan-karvan, gələrmə saya?
Təki, gözümüztək qoruya bilək,
Təki, gözəlliyə qıyan olmaya.

Uçar sahil boyu şən qağayılar,
Mürgülü yuxudan oyanar Xəzər.
Doğma üfüqlərdən günəş boylanar,
Öz nağıl rənginə boyanar, Xəzər.

N E F T Ç A L A - 50

SƏNƏ "KÜR"ÜM DEYİM, XƏZƏRİM DEYİM, HÜSNÜNÜ SƏRVƏTİN BƏZƏYİR DEYİM...

5

İnzibati rayon kimi ilk dəfə 1940-cı ildə, 11 fevral tarixində yaranan Neftçala rayonu o vaxta qədər Salyan rayonunun, cəmi bir il isə 24 yanvar 1939-cu ildə yaranan Xıllının tərkibində olmuşdur. Həmin dövr Xıllı rayonu kimi fəaliyyət göstərirdi. Professor İ.Əbilovun "Əsrlər, nəsillər, əməllər" kitabından aldığımız məlumata görə müstəqil rayon olan Xıllı 1955-ci il 24 sentyabr tarixində ləğv edilərək Neftçala rayonuna qatılır. 1959-cu ilin 4 dekabr tarixində isə Neftçala bir rayon kimi ləğv edilərək Salyan rayonuna birləşdirilir. Lakin birləşmələr zamanla iflasa uğrayaraq əhəmiyyətdən düşür. Çünki hər rayon öz ixtisaslaşan sahələri üzrə inkişafda ləngiyirdi. 1963-cü ildə Neftçalanı yenidən Salyandan ayırmış, burada sənaye zonası təşkil olunmuşdur. Görünür rayonun inkişafında olan ləngimələrə də bu qaydaların tez-tez dəyişilməsi səbəb olmuşdur. Nəhayət ki, 1965-ci ildə yenidən Salyan rayonuna birləşdirilən Neftçala rayonu 1973-cü il, aprel ayının 27-dən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən tam müstəqil rayon kimi inkişaf etməyə başlamışdır. Böyük siyasətçi, uzaqqörən şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyev demişdir: "Mən Neftçalanın gənc rayon kimi gələcək inkişafına inanıram!".

Təməli 1939-cu ilin sonunda qoyulan indiki Neftçala şəhərinə 1952-ci ildə indiki Kürkənd kəndindən şirin su çəkilir. O vaxta qədər əhali əsasən qazılmış kəhrizlərdən(quyulardan) istifadə etmişdir.

1940-cı ildə yaradılmış Neftçala rayon mərkəzi Neftçala deyil, "TREST" adlandırılmışdır. Bu da o zaman burada yerləşən inşaatçıların, tikinti işlərinin aparılması, obyektlərin fəaliyyəti ilə əlaqələndirilirdi.

Neftçalada neftin ilk hasilatı tarixi bəzi mənbələrdə 1926-cı il qeyd edilir. Lakin professor İ. Əbilovun da qeyd etdiyi kimi bunun daha dərin tarixi

olmuşdur. Yurdumuzun, doğma Neftçalamıza qədər ərazilərini çox uzaq illərdən, bu yerlərə gələrək talan edən, daşıyan insanların kimliyi hər birimizi düşündürməlidir. Bu mənada araşdırıb dəqiqliyinə əmin olduğum mənbəni sizlərə də təqdim etmək istədik, əziz oxucular. Mənbəni sizlərə təqdim edərək sizi də bu sahədə araşdırmaya səsləyirik. BU BİZİM TARİXİMİZDİR!

Сборник материалов для описания местностей и племен Кавказа(1985)

Professor İ.Əbilov qeyd edirdi: "Tariximizn uğurlu və acınacaqlı cəhətlərini dəqiq təhlil etmək xatirinə qeyd etməliyəm ki, çarizmin məlum ruslaşdırma siyasətindən "yarınan" rayonlar içərisində Neftçala birincilərdən biridir".

Həqiqətən, rayonumuzun tarixinə Novo Vasilyevka, Prorva, Jarovsk, Saratovsk, Kurkasa adları ilə ərazidə kənd qəsəbələr zamanına görə diqqət ediləcək qayğı ilə inkişaf edirdi. Sonralar bu adlar yeni yaranan kolxozlarda da görünürdü. Bu ərazilərin ruslaşdırılması o zamanın imperator uzaqqörənliyinin təzahürü idi. Əhalinin milli ruh, milli kökdən uzaqlaşdırmaq missiyası daşıyırdı. Bu siyasətin nəticəsidir ki, Züd Ost Qoltuq məhəlləsində kilsə tikilmiş, ərazidə rus məzarlığı salınmışdır. Tarix faktlara söykənsə, faktların olması labüdlüyü siyasətdən yaranır, uzaqqörən siyasət...

Və bu o dövrdə icra edilmişdir...(ardı var)

(Məqalənin ardını "Gündoğar" qəzetinin may sayında izləmək olar)

B. R.Həsənzadə
"GÜNDOĞAR"

Xatirələr işığında çiçəklənən 50 yaşlı Neftçala



"Mən Neftçalanın gənc bir rayon kimi gələcək inkişafına inanıram."

Heydər Əliyev

İlk öncə çiçəklənən Neftçalamızın inkişafı haqqında danışaq. Bu bir tarixi faktdır ki, tariximizə düşən 18 aprel 1973-cü il və 30 may 1979-cu il Biz Neftçalaların həyatında əlamətdar bir tarixi gün kimi əbədləşib.

İlkin olaraq vurğulayaq ki, düz 50 il öncə 18 aprel 1973-cü ildən Azərbaycan Ali Sovetinin müvafiq sərəncamı ilə Neftçala ərazisi yenidən Salyan rayonundan ayrılaraq müstəqil bir rayon kimi fəaliyyətə başlayıb. Düz altı ildən sonra isə 30 may 1979-cu ildə Ulu Öndər Heydər Əliyev qurub yaratdığı Neftçala rayonunda Neftçalalılarla görüşə gəlib, onların qonağı olub.

Çox-çox təbii ki hər iki əlamətdar hadisələrin fəvqündə dahi şəxsiyyət Heydər Əliyevin dühası durur. Onun örnek olan ömrünün sədalari ictimaiyyətimizin nadir incisi kimi dəyərlənir.

Ölkə Prezidenti İlham Əliyev: "Neftçalada gedən abadlıq-quruculuq işləri, rayonun inkişafındakı müsbət dəyişikliklər məni çox sevindirir".

Fərəh və qürur hissiylə xüsusi vurğulayaq ki, şanlı tariximizin öncül səhifəsi kimi Azərbaycan Respublikasında 2023-cü il türk dünyasının korifey şəxsiyyəti, fenomen insan Heydər Əliyev ili kimi tarixə düşüb. Bütün bunlarla bağlı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə il boyu rayonumuzda görülməli işlər və təşkil ediləcək tədbirlərin Təqvim Planı da Neftçala Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Mirhəsən Seyidov tərəfindən təsdiq edilərək ictimaiyyətimizə çatdırılıb.

Rayon ictimaiyyətinin Ulu Öndərə ehtiramı ilə bağlı xatirələrin rayon qəzetində işıqlandırılması və bu qəbildən olan informasiyaların internetə qoşulması da rayon rəhbərliyi tərəfindən vacib şərt kimi tövsiyə edilib.

Bu bir həqiqətdir ki, günü-gündən çiçəklənən ölkəmizdə siyasi-sabitlik, əmin-amanlıq hökm sürür. Əhalimizin gün-güzəranı günbəgün daha da yaxşılaşır. 30 illik həsrətdən sonra torpaqlarımız işğaldan azad olunub. Dinc nəfəs alan dedə-baba torpaqlarımızda həyat öz axarına düşüb. Qaçqın və məcburi köçkünlərimiz öz isti ocaqlarına, yurd-yuvalarına qayıdıb. Xalq öz doğma Prezidenti ətrafında daha sıx birləşib, cəm olub, haqqımız özümüzə qayıdıb. Doğma diyarımızda həqiqət öz yerini tapıb. 44 günlük müharibənin nəticələri bir daha dünyaya bəyan etdi ki, gücümüz birliyimizdədir. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var. Azərbaycanın işi haqq işidir. Biz öz dedə-baba torpaqlarımızı, öz gücümüzlə işğaldan azad etmişik.

Ölkə Prezidenti İlham Əliyev : "Müharibənin birinci qələbəsi - əsgər və zabıtdən başlayır".

Mövzu dairəsində onu da xüsusi vurğulayaq ki, Azərbaycanın müstəqilliyi, xalqımızın milli-mənəvi dəyərlərinin nadir incisi kimi seçiyələndir. Azərbaycanın yaradıcısı, qurucusu və memarı Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan dövləti dünyəvi dövlətçilik modelidir.

Heydər Əliyev: "Elə etmək lazımdır ki, təkə rayon mərkəzi deyil, Neftçala rayonunun bütün kəndləri və qəsəbələri müasir görkəmə malik olsun, daha da gözəlləşsin, abadlaşsın".

Yurdumuza bahar gəlib. Torpaq canlanıb, qış yuxusundan oyanıb. Təbiət öz donunu dəyişib. Tarlalar, ormanlar yaşıl örpəyinə bürünüb. Torpaqlarımızdan boylanan bənövşələr, lələlər insanlar xoş ovqat gətirib. Doğma Qarabağımızın çal-çağırılı günləri təzə-tər çiçəklərin ətrinə qovuşub. Yurdumuzdan hər bayramın öz səsi, öz avazı gəlir. Belə bir qələbəlik ab-havası bərəkətli Neftçala torpağında da duyulur. Hər bayramın öz tərəvəti, öz ovqatı seziilir. Çox-çox təbii ki, bu qələbəlik ab-havasının mayasında hər zaman olduğu kimi bu gün də, Heydər Əliyev şəxsiyyətinin rəşadəti və əbədiyaşarlığı canlanır.

Ulu Öndər Heydər Əliyev: "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən hər bir zaman fəxr etmişəm ki, bu gün də fəxr edirəm ki, Mən

Azərbaycanlıyam".

Həmişə gün kimi aydın olan bir həqiqətdir ki, bərəkətli Azərbaycanımızın elə bir diyarı yoxdur ki, orada Heydər Əliyevin gördüyü nəhəng işlərdən bir iz, bir nümunə olmasın. Bu bir təbii varlıqdır ki, -bütün həyat sahələrimizdə onun gördüyü işlər əzəmətli saraylar kimi daim ucalmaqdadır. Sözüün əsl mənasında birmənalı şəkildə desək ki;- dəryalar kağız olsa, meşələr qələm, Türk dünyasının Ulu şəxsiyyəti, fenomen insan Heydər Əliyev haqqındakı xoş sözləri yazıb qurtarmağa çox-çox təbii ki, yenə də çatmaz...

Bütün bunlarla yanaşı Heydər Əliyev şəxsiyyəti biz Neftçalalıların taleyində də daim qurucu ölkə başçısı kimi müstəsna əhəmiyyətli mövqedə dayanmaqla daim günəş kimi ədəbi məqam tutur. İstərdim ki, çiçəklənən Neftçalamızın əlamətdar günləriylə bağlı öz təəssüratlarımızın sevincini bir daha Sizlərə çatdırım.

Ulu Öndər Heydər Əliyev: "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam".

Neftçalanın tarixində əlamətdar tarixi gün - 30 may 1979-cu il. O gün hava çox gözəl idi. Onu qarşılamağa gələnlərin sayı-hesabı yox idi. O vaxt rayonun birinci katibi rəhmətlik İbrahim Qurbanov idi. Şahənə qarşılanma ilə bağlı işlər o qədər dəqiq aparılırdı ki, hamı öz işini bilirdi. Verilən hər hansı tapşırıq canla-başla yerinə yetirilirdi.

Dövlət başçısının qarşılanması doğrudan da şahənə keçdi. Neftçalanın girəcəyindən ucqar kəndlərdə hər yan əlvən şüar və plakatlarla bəzədilmiş, milli geyimli oğlan və qızlar əllərində gül-çiçək dəstələri hazır dayanmışdılar. Bu hazırlıq çox qısa vaxtda görülmüşdü. Belə sürətli hazırlıq ona görə mümkün olmuşdu ki, Neftçala camaatı öz istəklə rəhbərini qəlbən sevirdi. Onu layiqincə qarşılamaq üçün gecəni də yatmamış, yuxunu özlərinə haram bilmişdilər. Əvəzində isə istəklərinə uyğun şahənə bir qarşılanma mərasimi təşkil etmişdilər.

Çox-çox təbii ki;- həmin gün Ulu Öndərin özünün yaratdığı, qayğısını çəkib inkişaf etdirdiyi Neftçalaya gələndə adamların onu gül-çiçəklə qarşılaması, ayaqları altında qurbanlar kəsməsi Neftçalalıların böyük rəhbərə olan sonsuz sevgisinin əks-sədəsi idi. Həyatımızın qızıl səhifələrinə çevrilən o tarixi görüşlər bizim üçün də daim unudulmazdır.

Ulu Öndər Heydər Əliyev: "Müvəffəqiyyət heç zaman öz-özündən yaranmır. Müvəffəqiyyətə nail olmaq üçün böyük düşünülmüş, ardıcıl və müntəzəm iş aparmaq lazımdır".

Tarixi səfər ərəfəsində fərəh dolu günlər yaşandı. Ölkə başçısının təsərrüfatlarla tanışlığı, mühüm obyektlərin tikintisində olması - doğma rəhbərin zəhmət adamlarına olan səmimiyyətdən, qayğısından, onun böyüklüyündən xəbər verirdi. Odur ki, Neftçalalıların öz rayonlarını haqlı olaraq Heydər Əliyev rayonu adlandırmaları da məhz bu məntiqə bağlıdır. İndi o ildən düz 50 il ötüb. Bu gün yeni Neftçalanın yarım əsrlik yaşı tamam olur.Tarixə düşən 18 aprel 1973-cü il Neftçalanın fəvəllüd tarixi xatirəli ömrümüzə işıq salır. 50 illik ömür - yarım əsrə bərabər olan bir ömür deməkdir.

Ulu Öndər Heydər Əliyev: "Müstəqil Azərbaycanın gəncləri öz tarixini, keçmişini, milli-mənəvi dəyərlərini, dilini və dinini bilməsi də vacib şərtləndir..."

Xüsusi vurğulayaq ki, Neftçala rayonunun yenidən təşkilində və Ulu Öndər Heydər Əliyevin rayonumuza tarixi səfərində iştirak edən insanların çoxu bu gün aramızda olmasa da, onların bir-birindən şirin canlı xatirələrinin topladığı, yazıçı-publisist İbrahim Nurlunun "Yeni əsr, yeni era - Neftçala" kitabı əlimizdədir. Ulu Öndər Heydər Əliyevlə canlı görüşləri əks etdirən, o vaxtlar "Azərbaycan", "1 May" kolxozlarına və "Bankə balıq kombinatı"na rəhbərlik edən Ağasadiq Həsənovun, Kərim Mehdiyevin, Rəhil Sadıqovun, Muğanın ağsaqqalı Nuruş Əliyevin və bunlarla yanaşı çiçəklənən Neftçalamızın çoxsaylı ulduzlarının isti xatirələri bu gün də maraqla oxunur, ürəkləri fitrədir, bu gün də dillərdə dastan olur.

Tarixi Neftçalada bu gün Ulu Öndər Heydər Əliyevin çiçəklənən arzuları tam reallıq olub. Bu gün yeni iqtisadi-siyasi həyata qədəm qoyan tarixi Neftçala sabahkı işıqlı gələcəyinə doğru inamla irəliləyir. Əmək və hünər salnaməsinə yeni, parlaq səhifələr yazan öz layiqli övladlarını yetirir və yetirəcək də...

Ağalar AĞAYEV

Bankə qəsəbə sakini,

YAP-ın üzvü, təqaüddə olan müəllim

ÖLKƏMİZİN MÜSTƏQİLLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ROLU

"Böyüklik şərəfi hər insana nəşib olmur. O insanlara nəşib olur ki, həmin insanlar bu missiyanın şərəflə daşıya bilmək bacarığı ilə seçilir". ("Gündoğar" dan)

Uca Yaradanın Lütfi idi ki, xalqımıza belə dahi bir şəxsiyyət, lider nəşib etdi.

**Əzəmətli heykəlin
İnam yerim - minbərdi.
Bu xalqın ümidisən,
Səni Tanrı göndərdi.**

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin xidmətləri əvəzsizdir. O, bu dövlətin memarıdır. Azərbaycan dövləti onun şah əsəridir.

**Arzuların gül açır,
Sənin ömrün bəşərdi.
Azərbaycan - amalin
Sənin şah əsəridir!**

Böyük öndər öz şah əsərini qorumaq, müstəqilliyini əbədləşdirmək üçün ölkədə ictimai-sabitlik yaratdı. Xaosun qarşısını aldı. Ölkənin daxilində bir nizam-intizam sərgiləndi. Cəmiyyətdə dövlətçilik ənənəsi-ni bərpa etdi.

**Taleimiz qaçqınlıq,
Hər tərəfdə şaşqınlıq,
Sən gətirdin aydınlıq.
Aləm nura bələndi
Səni Tanrı göndərdi!**

Məhz onun gərgin əməyi sayəsində

ölkə ağır iqtisadi-siyasi böhrandan qurtuldu.

Heydər Əliyev mahir, uzaqqören dövlət rəhbəri kimi ölkənin müstəqilliyini əbədləşdirmək üçün dövlət quruculuğu sahəsində tətbiqəsalınmaz islahatları həyata keçirdi. Belə ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Dövlət quruculuğunun qanuni əsasları yaradıldı.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanda ilk Parlament seçkiləri keçirildi. Vətəndaş, söz, fikir və mətbuat azadlığı haqqında fərmanlar imzalandı. Ölkənin müstəqilliyinə xidmət edən hüquqi islahatları davam etdirdi. Konstitusiya Məhkəməsinə yaratdı. 1999-cu ilin dekabrın 12-də ilk belediyə seçkiləri həyata keçirdi.

Heydər Əliyev dövlət quruculuğunda əvəzlənməz fonemendir. Ölkənin müstəqilliyinin təməl daşlarını qurarkən sosial-iqtisadi islahatlara xüsusi önəm verirdi. O, 1996-cı ildə "Torpaq islahatı haqqında" qanun imzaladı. Ölkədə kəndli-fermer təsərrüfatları yaradıldı. İşsizlik qismən aradan qaldırıldı.

Ulu Öndərin neft strategiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində misilsiz rol oynadı. 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında "Əsrin müqaviləsi" imzalandı. Beləliklə, Azərbaycan xalqı öz sərvətinin sahibi oldu. Əhalinin yaşayış sə-

viyyəsi yaxşılaşdı.

Ölkəmizin müstəqilliyinin əbədi və sarsılmaz olması üçün Ulu Öndər beynəlxalq əlaqələrə xüsusi fikir verir, beynəlxalq layihələri uğurla həyata keçirirdi. Buna nümunə olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft müqavilələrini və Bakı-Tbilisi-Ərzurum qaz kəməri müqavilələrini göstərə bilərik. Heydər Əliyevin uzaqqören siyasəti nəticəsində "Yeni İpək Yolu" layihəsi reallaşdı. Bu da ölkəmizin qüdrətini artırdı, onun beynəlxalq nüfuzunu gücləndirdi.

Heydər Əliyev Vətəninə, xalqını hədsiz dərəcədə sevirdi. O, Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq prinsiplərə əsaslanaraq həll edilməsinə çalışırdı. Və inanırdı ki, biz Qarabağa - doğma torpaqlara qayıdacağıq. Azad quruculuğunda, torpaqlarımızın ordu olunması sahəsində gördüyü işlər bu gün öz səmərəsini verməkdədir.

Heydər Əliyev Azərbaycana yenidən rəhbərlik etdiyi dövrdə qonşu dövlətlərlə münasibətlərdə daim ölkənin müstəqilliyinin qorunmasına çalışmışdır. Ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsinə bütün mənalı həyatını sərf etmişdir.

XX əsrdə türk dünyasının qoruyub saxlayan, əbədi edən qoşa qanad - Mustafa Kamal Atatürk və Heydər Əliyevdir. Bu dahi şəxslərin ömrü xalqın ömrüdür, dövləti üçün, milləti üçün yanan günəş ömrüdür.

**Heydər - doğan günəşim
Sarsılmaz qələmdir.
Yaratdığın şah əsər-
Azərbaycan - anamdır!**

Heydər Əliyev ömrü Səməndər quşu kimi yandı, alovlandı, amma kül olmadı. Müstəqilliyimizi möhkəmləndirmək üçün, əbədi etmək üçün əbədiyyətə qovuşdu. Bütün mənalı həyatını dövlətçiliyimizə həsr etdi. "Xalq - Heydər, Heydər - xalq" məfkurəsi öz parlaq ifadəsini ata vəsiyyətini şərəflə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin əməli fəaliyyətində gerçəkləşdirildi.

Mən bu yazımda o böyük insanın xidmətlərindən bir damla da olsa, göstərmək istədim. Heydər Əliyev zirvədən doğan günəşdir. O günəşin işığına yığılmış, o günəşdən azərbaycançılıq ideyasını öyrənmişik.

**Mənim üçün Öndərim
Müstəqillik məktəbi.
Vaxtında gəlməsəydi,
Dövlət əldən gedərdi.
Millət əldən gedərdi.
Öndəri xalqım üçün
Tanrı özü göndərdi!**

**Nazim TEYMUROĞLU
Yuxarı Qaramanlı kəndi**




“ƏDƏBİ OVQAT” DƏRGİSİ QONAĞIMIZDIR

Ədəbi mühitin inkişafı bu gün respublikamızda daha çox diqqəti cəlb edir. Əlbəttə ki, müasir dünya texnologiyasının üstünlüyü nəticəsinə ədəbi mühitin geniş inkişafı üçün münbit şərait yaradır. Bu inkişaf həm də, ən yaxşı formada görüşlərin təşkili, ədəbi məclislərin, poeziya günlərinin həyata keçirilməsində görünür. Elə bu məqsədlə respublikamızda nüfuzlu jurnallardan olan "Ədəbi ovqat" jurnalı səhifələrində bölgələrin də yazarlarının qələm nümunələrini işıqlandırır.

Əlibəyli, şair Ənvər Qənbəroğlu, şair, publisist Nazim Teymuroğlu, şair, publisist Bəhram Bilaloğlu iştirak edirdi.

Tədbir rayonumuzun dəyərli şairi, bu il 90 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Soltan Abbasın telefon zəngi ilə başladı. Soltan müəllim qonaqları, bütün iştirakçıları salamlayaraq uğurlar arzu etdi. İştirak edənlərin hər birinin sənət, söz, ədəbiyyat haqqında dəyərli fikirləri tədbirin ahəngdarlığını yüksəldirdi. Aparıcı şair Elnur Uğurun təqdimatı

dinin əsərləri hər biri bir kitab, bir şeir dəyərindədir. Sözümüzün işığı sönməsin", Hüseyn Sözlünün "Mühəndis olsam da, ədəbiyyat hər zaman mənə yaxın dost olub. Neftçala rayonuna neçə il öncə Kür çayında aparılan işlərlə əlaqədar FHN-nin əməkdaşı kimi gəlmişdim", Sona Abbasəliqızının "Şuşada olarkən duyğulanaraq yazdığı "Uşaq-sız şəhər" şeri, şair Ənvər Qənbəroğlunun səsləndirdiyi "Vurulasan..." şeri, Gülcədam Mirzəzadənin insanlar arasında dostluğun vacibliyi, daimi olması haqqında düşüncələri



maq, həmin yerlərdə təqdimat keçirməklə ədəbi mühitin inkişafına xidmət etmək, təkan vermək, əlaqələri genişləndirmək məqsədilə yeni layihə həyata keçirir.

"Ədəbi ovqat" dərgisinin ilk olaraq Neftçala rayonuna səfəri hər birimizi sevindirdi. Bu həm də, jurnalın əməkdaşı, rəssam Sehran Allahverdinin, rayonumuzun fəal qələm sahiblərindən Müzəffər Məzahim, Gülcədam Mirzəzadə, Elnur Uğurun yaxından təşkilatçılığı sayəsində həyata keçdi. Aprel ayının 30-da Aşağı Surra kəndində, "Kür-Xəzər"li Neftçalamızda təbiətin qoynunda "Ədəbi ovqat" dərgisinin əməkdaşları və bir qrup ziyalıların iştirakı ilə maraqlı və yaddaqalan bir görüş odu.

Tədbirdə "Ədəbi ovqat" jurnalının təsisçisi Rəfail Tağızadə, dərginin baş redaktoru Vaqif Osmanov, Azərbaycan Respublikası Radiosunun diktoru, Xalq artisti Eldost Bayram, xalçaçı rəssam, Azərbaycan Respublikası əl işləri üzrə müsabiqənin laureatı (I yer), Eldost Bayramın həyat yoldaşı Minarə Bayramova, AYB-nin üzvü, Avrasiya Sanat, Kültür, Edebiyat və Bilim Federasiyasının (ASKEF) Azərbaycan təmsilçisi, şair,

ilə çıxış edən xalq artisti Eldost Bayramın şair, rəssam Sehran Allahverdi haqqında söylədiyi "Arzu edirəm ki, Sehranın özü kimi gözəl şeirlərini səsləndirəm və ona təqdim edim", Vaqif Osmanovun "Sonu görünməyən uzun bir yola çıxdıq. Həqiqi sözə xidmət uğrunda mübarizə aparırıq. Regionlara ilk səfərimizə Sehran Allahverdinin istəyi ilə Neftçaladan başladıq. Biz sizdən gözəl təkliflər umuruq. Həqiqi sözün qulluğundayıq. Təki hər zaman təfəkkür geniş olsun" fikirləri, Nəbi İbrahimlinin "Neftçala ədəbi mühiti qabaqcıl ədəbi mühitdir. Onların yazıları ilə iftixar hissi duyuram. "Ədəbi ovqat" jurnalının yerli yazarlarla görüşü təqdirəlayiqdir", Əli Əlibəylinin "Rəfail müəllimi, Vaqif müəllimi təbrik edirəm. Neftçala yazarlarının şeirlərini çap edərək ilk dəfə yola çıxdılar", Güllü Eldar Tomarının "Neftçala deyəndə gözəl şairə, Əməkdar Mədəniyyət İşçisi, "Aşıq Pəri" məclisinin yaradıcısı Narınc Xatunu xatırlamaq istəyirəm.

**Ulduzlar sayrışandı,
Narınc Xatundan nişandı,
Güllüyə xoş ərmağandı,
"Aşıq Pəri" inciləri!- deyərək,**

və başqa fikirlər maraqla dinlənildi. Tədbir Kür çayının həzin mehi ilə, çox gözəl ovqatla davam etdi.

Tədbirdə çıxış edən Neftçala rayon "Gündoğar" qəzetinin baş redaktoru Bədire Niftəliyeva maraqlı görüş üçün bütün qonaqlara, təşkilatçılara təşəkkür etdi. Bildirdi ki, "Rayonumuzda müxtəlif mövzularda tədbirlər uğurla davam edir. Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, bu günlərdə böyük ehtiramla yad etdiyimiz akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər böyük təntənə ilə qeyd edilir. Bu istiqamətdə tədbirlər davam edir. Bununla yanaşı, həmçinin aprel ayında rayonumuzun dahi lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil rayon olaraq yaradılmasının 50 ili tamam olur. Maraqlı haldir ki, elə bu görüş də aprel ayına təsadüf etdi. Bu görüş və rayonumuz haqqında söylənilən fikirlər, ədəbi mühitin rayon tarixində rolunun qeyd edilməsi, böyük sənətkarların Xəlil Rza Ulutürk, Narınc Xatunun, professor İmamverdi Əbilovun xatırlanması rayonumuzun tarixində böyük bir dəyərli xəzinələr olduğundan, bu dəyərlərin gözəl insanlar, bütün xalqımız tərəfindən qorunmasından, yaşadılmasından xəbər verir. Bu gün də bu ənənələr davam edir. Rayonumuzda müxtəlif mövzularda maraqla təşkil edilən tədbirlər dəyərləri yaşadır, sabahımız üçün məsuliyyətlə icra edilir və yaddaşlara köçürülür".

Tədbirdə həmçinin rəssam, şair Sehran Allahverdinin xalq artisti Eldost Bayrama həsr etdiyi rəsm əsəri təqdim edildi. Tədbir boyu rəssam Sehran Allahverdi şair Zabil Pərvizin rəsmiini çəkdi. "Ədəbi ovqat"ın Neftçala səfəri xoş arzularla başa çatdı.

B. R. HƏSƏNQIZI



AYB-nin üzvü, şair-publisist, "Yeni dünya" mükafatı laureatı Zabil Pərviz, AYB-nin üzvü şair Müzəffər Məzahim, şair, rəssam Sehran Allahverdi, AYB-nin üzvlərindən şair Elnur Uğur, şairə Gülcədam Mirzəzadə, təmsilçi şair Cəmaləddin Babayev, şair Əli

Narınc Xatunu hörmətlə yad etdi, şairənin xidmətlərini böyük ehtiramla qeyd etdi.

Lütfiyə Əsgərzadənin "Sözün işığına toplaşmışıq. Sözün böyük gücü var, estetikası var. Biz insan qəlbini gözəlləşdirə də bilərik, qaralda da bilərik. Sehran Allahver-

UNUDULMAYAN ÖMÜRLƏR - İTKİN ÖMRÜ - ŞƏHİDLİK!

İTKİN ŞƏHİDİMİZ VÜQAR SİYASƏT OĞLU ƏSGƏROVUN ƏZİZ XATİRƏSİNƏ


İnsan həyatı düşündükcə sanki dərin bir quyudan baxmış kimi olur bəzən. İstədiyi qədər dərk edə bilmədiyi, istədiyi qədər duya bilib, izah edə bilmədiyi üçün. Hardan gəlib, hara gedirik...Yolumuz nələrdən keçirsə - buna tale yolu deyirik. Bəzən də bu yol bir şəxsin simasında o qədər şərəfli və böyük olur ki... Onu dərk etmək, onu əzizləyərək qol-boyun olmaq istəsən də, nə edəsən ki, əlçatmaz olur,səsin, ünün yetmir o uzaqlığa və yaxud o ucalığa... Sadəcə, ah çəkirsən... Çəkdiyin ah içini yandırır, nəfsindən odlanırsan... çarəsizcəsinə yorularaq baxırsan...

Son aylarda rayonda tədbirlər çox olur. Bəzilərinə iştirak edə bilirik. Elə növbəti tədbirdən qayıtdıqda redaksiyada şəhid bacısının gəldiyini və qardaşı haqqında xatirələrini bölüşmək istədiyini bildirdilər. Əlbəttə, biz şəhidlərimizi daim yaşatmaq üçün bacardığımız qədər məlumat verməyə çalışırıq. O andaca açıb sənədlərə baxdım. İki gün keçmədi ki, Lalə xanım yenidən gəldi redaksiyamıza. Lalə xanım itkin şəhidimiz Vüqar Əsgərovun bacısı idi. Onu 2022- ci il 27 sentyabrda, Şəhidlərimizin anım mərasimində gördüyümü xatırladım və biz daha yaxından tanış olduq. Lalə xanım sanki özü bir qəzet əməkdaşı idi, bu qədər xatirələrlə. İllər boyu bağrından qopan duyğularını əziz qardaşına ünvanlamışdı, məktublar, şeirlərlə...

Baxdıqca yenə sıralandı şəhid dərdim, nakam dərdim...yarası sızlayan, göynəyən dərdim... 24 yaş...

Vətən, səndən ötrü neçə canlar fəda oldu? Onlar sənə şərəfini qorudular, Azərbaycanımız yaşasın deyər. O nakam ömürlər - ŞƏRƏF tacın, ŞƏHADƏT dağın oldu. Ucaldı zirvələrə, göynətdi könülləri, dağladı sinələri... Lakin şərəfin yaşadı! Bu şərəfinlə ucalıqda dayanasan, can Vətən! Əbədi ol, bu vüqarla Azərbaycan!

Səndən ötrü can fəda edən oğullardan biri idi, Vüqar Siyasət oğlu Əsgərov. Ömür yolu Vətənə fəda olan itkin şəhid oğul Vüqar Siyasət oğlu Əsgərov 1970-ci ildə, may ayının 9-da Neftçala rayon Z.O.Qoltuq məhəlləsində doğulmuş, rayon 2 saylı tam orta məktəbində təhsilini başa vuraraq hərbi xidmətə getmişdir. Qazaxıstanda hərbi xidmətini başa vuran Vüqar Əsgərov vətənə dönmüşdür. 1993-cü ildə Qarabağ uğrunda döyüşlərə qoşularaq ürəyinin vətən sevgisi, istəyi ilə vuruşmuşdur. 1994-cü ilin qış günlərində, fevral ayında Kəlbəcər rayonu ətrafında gedən döyüşlərdə fədakarlıqla vuruşaraq yaralı yoldaşlarına kömək et-



mişdir. Özü sonra yaralı olduğu üçün yoldaşlarından ayrı düşmüşdür. Bu sorağı onun xəbərini gətirən cəbhə yoldaşları bildirmişdir. Vüqar qarlı qış günlərində itkin düşmüş, ondan soraq almaq mümkün olmamışdır.

Bu ağrılı ömürlər vətən tarixidir. Unudulmayan tariximizdir.Vətən dəridir. Rayonumuzun dəyərli şairi Soltan Abbas Vüqar Əsgərovun nakam ömrünü belə qələmə almışdır:

**Vətənin çağırışına,
Səs verdin yana-yana.
Ağdamdan Kəlbəcərə
Keçən yol batdı qana...
Gəl, əziz həsrətim oy,
Vüqarım, möhnətim oy...**

(Soltan Abbas)

**Vüqar Əsgərovun bacısı Lalə
xanımın xatirələrindən:**

" Vüqarım mənim! Bulud olub başımın üstündən axanım! Şimşək olub çaxanım! Yağış olub yağanım! Külək olub əsənim! Meh olub saçlarıma sıgal çəkənim. Günəş olub gözlərindən atəş səpənim! Ay olub buludlarda itənim! Dərdi, ələmi, qüssəsi, qəmi şeirə çevrilənim, bayatıya dönənim!

Bu gün sənə ad günündür, a qardaş,

Bu dərdi mən sənsiz çəkə bilmirəm.
Doğulan gün sevincdirsə, ay qardaş,
Bu gün isə dərddən qaça bilmirəm.

Matəm tutub indi anan və atan,
Bacıların intizardır, ay qardaş.

Neçə ildir soraqsız yox olubsan,
Bu dərd bizi yaman əyib, ay qardaş.

Saf idin sən, ay mehriban qardaşım,
İtkin kimi adı çıxan qardaşım.
Ad gününü matəm edən qardaşım,
Bu ad günün nə ağırdır, ay qardaş.

Qan ağlayır indi mənim gözlərim,
Həsrətimi çəkir şirin sözlərim,
İtkin olub mənim iki gözlərim,
Həsrət bizi tükəndirib, ay qardaş.

QARDAŞIM

Bu gün mənim könlümə yaman düşüb qardaşım.

Ümidimi, arzumu bəndə salıb qardaşım.

O gedəndə demişdi qayıdıb gəlməyini,
Qara, çovğuna düşüb, darda qalıb qardaşım.

Bəlkə onun qəlbində bir gözəllik var idi,
Vüqarı el sevirdi, eli üçün yanırdı.
Onun gözəl gözləri dünyanı yandırırdı,
Vüqar qara düşübdür, Murovdağda qalıbdır.

Vüqar itkin sözünü mənə əzbərlətdirib,
Vüqar itəndən bəri ürəyim qərarıslaşmış.
Vüqar üçün ağlayan gözüm də nursuzlaşmış,
Vüqar üçün ağlayan anam çox yazıqlaşmış...

Dözüm nədir, bilirsən?

**İnsanların qəlbində
Ümid əkir elə bil.
Bu dünyaya ümiddən
Toxum səpir elə bil.
Allahın sınağında
Dözüm səbir deməkdir.
Sənə çətin gününün
Sonu yaxşı deməkdir.
Səbirdə deyilir ki,
Səbir elə, səbir daşı,
Səbirdə deyilir ki,
Çatladı bağrım başı...
Ey Allahım, sən mənə,
Dözüm, səbir verəsən,
Vüqarı gözləməyə
Bir az dözümlə verəsən.**

(Lalə ƏSGƏROVA)

Ruhu şad, məkanı behişt olsun şəhidimizin.Allah bütün şəhid ömürlü balaları, nakamları rəhmət eləsin. Səbir versin əzizlərinə.

Bədirə RZA

Canısu Bektaş deyib: "Azərbaycan xalqını çox sevirəm. İrəvanda qazandığım medalı Azərbaycana həsr etdim!"

1 ← Avrupa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genç və gümüş mükafatçı Qamze Altun Bakıya gəlirlər.

2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılmasına etiraz olaraq Azərbaycan komandası yarışları tərk etdi. Bundan sonra yarışda çempionluq qazanan Türkiyə idmançıları uğurlarını Azərbaycana həsr etdiklərini bəyan ediblər.

CANSU BEKTAŞ: "Bütün Azərbaycan xalqını salamlayıram. Azərbaycan Cümhurbaşkanı hörmətli İlham Əliyev və Mehriban xanım məni təbrik etdi. Bir daha onlara təşəkkür etmək istəyirəm. Ayrıca dövlət rəhbəri məni Azərbaycana dəvət etdi. Bu dəvətdən dolayı onlara çox təşəkkür edirəm. Bakıya gəlməyi çox arzu edirəm. Biz bütün dünyaya Azərbaycan Türkiyə qardaşlığını göstərmiş olduq. Bir idmançı olaraq bunu mən də göstərdim. İnşallah Bakıda görüşərik. Hər kəsə salamlar..."

Bayraq yandıqdan sonra İSTİQLAL marşını oxutmaq məni çox duyğulandırdı. Azərbaycan xalqını çox sevirəm. İrəvanda qazandığım medalı Azərbaycana həsr etdim!"

QAMZE ALTUN: "AZTV-dən bütün Azərbaycanı salamlayıram. Möhtərəm İlham Əliyev bizi Azərbaycana dəvət edib. Çox xoş oldu, çox qürur duyduq. Bunun

üçün hörmətli İlham Əliyevə təşəkkür edirik".
NURAY GÜNGÖR: "Azərbaycanlı qardaşlarımız



üzülməsin. Yarışda onlar yox idisə, biz var idik. İstiqlal marşımız Ermənistanda səsləndirə bildiyimiz üçün çox xoşbəxtəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda uğur qazanan Türkiyə idmançıları Bakıya gəlib. Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən, İdarə Heyətinin üzvü Anar Hüseynov bildirib ki, türkiyəli atletlərin Azərbaycana

səfəri aprelin 30-na kimi davam edəcək. Gələn qon-aqların sırasında aşağıdakı idmançılar olmuşdur.

1. Talat Ünlü - Türkiyə Ağır Atletika Federasiyasının prezidenti;
2. Yasin Arslan - Türkiyə Ağır Atletika Federasiyasının vitse-prezidenti;
3. Cansu Bektaş - Avropa çempionatında 45 kq çəki dərəcəsinə 3 qızıl medal (Qələbəsinə Azərbaycanla həsr edib və qazandığı medallardan birini Azərbaycana göndərəcəyini bildirib);
4. Qamze Altun - Avropa çempionatında 45 kq çəki dərəcəsinə təkanla qaldırma hərəkətində 1 gümüş medal (Qələbəsinə Azərbaycanla həsr edib);
5. Nuray Güngör - Avropa çempionatında 64 kq çəki dərəcəsinə birdən qaldırmada və toplamda 2 qızıl medal və təkanla qaldırmada 1 bürünc medal
6. Yusuf Fehmi Genç - Avropa çempionatında kişilər arasında Türkiyə yığmasının yeganə qızıl medalçısı (73 kq çəki dərəcəsi, təkanla qaldırma hərəkətində).

2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Buna etiraz olaraq, Azərbaycan komandası yarışları tərk edib. Bundan sonra yarışda çempionluq qazanan Türkiyə idmançıları uğurlarını Azərbaycana həsr etdiklərini bəyan ediblər.

"GÜNDOĞAR"

İNSANIN İLK DOSTU

Çox sevdiyim məşhur bir deyim var, deyir "elə kitablar var ki, oxuduqca ən yaxın dostunla söhbətləşdiyini sanırsan. Elə insanlar da vardır söhbətləşdikcə çox maraqlı bir kitab oxuduğunu zənn edər, söhbətdən zövq alırsan, söhbətin uzanmasını arzulayırsan". Bəlkə mənimlə razılaşsınız ki, insanın ilk dostu kitablardır. Hələ dostluğun nə olduğunu dərk etmədiyimiz vaxtlarda, kiçik yaşlarımızda rahat bir küncə çəkilib hər hansı bir kitabı həyəcanla oxuyub bitirməyə çalışdığımız olub. Kitabla baş-başa qaldığımız vaxt həm özümüzə, həm də dostumuzla birgə keçirdiyimiz dəyərli zamandır.

Böyük ehtimalla bu gün kimə "Nə zaman kitab oxuyursunuz?" sualını versəniz "Boş vaxtlarımda kitab oxuyuram" cavabını eşidərsiniz. Gəlin etiraf edək ki, bu doğru yanaşma deyildir. Biz nə zaman əziz, doğma, yaxın biri ilə, dostumuzla sadəcə boş vaxtımızda görüşürük?! Biz doğmalarımızla görüşmək üçün, birgə vaxt keçirmək üçün ayrıca zaman ayırıq, hansı ki, həmin vaxtı yalnız ona həsr edirik. Onunla keçirəcəyimiz zaman "boş zaman" deyil, onun üçün "ayrılmış zamandır"! Kitabla da belə davranmaq lazımdır. Ayrıca bir zaman ayırmaq, "Bu gün dostumla görüşüm var!" deməliyə. Kitabla görüşdə ilk öncə telefonda, internetdən, televizordan uzaq olmalı, sakit, rahat bir guşə seçilməlidir. Bir kitab oxumaq üçün ilk öncə kitab oxumağa münasibəti, kitaba olan fikrimizi dəyişməliyə. Bəs, bu gün nəyi, kimi nə üçün oxumalıyıq?! Çox kitab oxumaq deyil, doğru kitabı oxumaq insana fayda verir. Məsələn, adam var ki, il ərzində bəlkə 50 dəne dedektiv janrında kitab oxuyur, adam da var il ərzində 5,6 bədii ədəbiyyat, yaxud özünü inkişaf janrında kitab oxuyub, hər hansı bir işində nailiyyət qazanır.

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur. Bizim üçün bir-birindən maraqlı əsərlər yazan, kitabları araya ərşəyə gətirən yazarların, qələm əhlinin günüdür. Qələm əhlinin amalı, oxucuya faydalı olmaq, insanlığa xidmət etməkdir. Təbii ki, kitab oxumaq da bir seçimdir. Bu gün bizim maraq dairəmizi genişləndirmək, onsuz da uçan zamanımızı səmərəli,

...Kitabla baş-başa qaldığımız vaxt, həm özümüzə, həm də dostumuzla birgə keçirdiyimiz dəyərli zamandır...



səmərəsiz keçirmək üçün çoxlu seçimlərimiz vardır. Bir çox seçimləri bizim üçün internet asanlaşdırır. Məsələn, asanlıqla hər hansı bir kitabın səsi və pdf variantını telefona yükləyib oxumaq mümkündür. İnternet əsində də saatlarla internetdən asılı qalıb, vaxtımızın boş keçməyini "seçirik"...

Belə bir çətin zamanda insanların öz seçimlərinin doğru olub olmadığı zamanda müəlliflərin, yazarların öhdəsinə böyük bir iş düşür. Hər bir şeyin daha sürətli, daha tez əldə edildiyi bir vaxtda, səbirsiz oxucuya səbirlə təmkinli olmağı aşılamaqdan tutmuş, oxucunu oxuduğu əsəri bitirməyə, növbəti kitabı oxumağa həvəsləndirmək, oxucunu dünyanın bu qaçaqacağından bir az da olsun uzaqlaşdırmaq kimi bir vəzifə düşür müəlliflərin öhdəsinə.

Yazıcıların qurultaylarının birində Mirzə İbrahimov çıxışında "Mən indi bildim ki, yazıçı özündən yazmalıdır!" demişdi. Əgər müəllif özündən yazarsa, oxucuya daha çox yaxın olar. Oxucu hər zaman özünü oxuyan müəllif, üreyindən xəbər verən kitab axtarır. Necə ki, biz dostlarımızdan bizi kim daha yaxşı dinləyir o dostla daha çox yaxın olur, o dostuna can atırıq. Hər birimizin yaxşı dinləyiciyə ehtiyacı vardır. Doğru seçilmiş kitab sizin çox yaxşı dinləyicinizdir. Əgər qarşınızdakı kitab sizin üreyinizdən xəbər verirsə, siz çox yaxşı dinləyiciyə rast gəlmisiniz. Ətrafımız-

da da bu gün bizim ehtiyacımızı, bizi bir baxışdan, bir sözədən anlayan insanlara ehtiyac duyuruq.

Kitabın bizi dinləməsi üçün nə etməliyik?! İlk öncə kitaba zaman ayırmalı, "onu dinləməliyik", daha sonra kitab özü bizi dinləyəcək. Heyətdə hər bir şey zəhmət, diqqət, səbir istəyir. Səbirlə mütaliə etmək üçün hər gün minimum 15 dəqiqə kitab oxumaq lazımdır. Vərdiş etdikdən sonra "kitabla görüş, kitabla dostluq" baş tutar. Kitabla dostluq həm də bizə sağlam həyat, sağlam düşüncə bəxş edir.

15 illik Neftçala rayon Mərkəzi Kitabxanasında oxuculara xidmət sahəsindəki təcrübəmdən, xidmət göstərdiyim oxucularla birgə öyrəndiklərimdən bunu deyə bilərəm ki, oxucu zövqü, oxucu tələbatı müxtəlifdir. Bəzən oxucular kitab seçimini kitabxanaçının seçiminə buraxır. Bu zaman isə oxucunu tanımaq, onun mədəni dünyasına bələd olmaq vacib amildir.

Azyaşlı oxucular çox vaxt macəra janrında əyləncəli kitablara üstünlük verir. Çox vaxt oxucular geniş həcmli kitabları mütaliə etməkdən çəkinirlər. Təbii ki, mütaliə səbir tələb edir. Eyni zamanda oxucu mütaliəyə həvəslə olmalıdır.

Bir kitabxanaçı kimi kitab seçimi demək çox çətinidir. Çünki hər hansı bir kitab istənilən oxucu auditoriyası tərəfindən eyni maraqla qarşılanmır. Bir kitabxanaçı kimi bütün oxucu auditoriyasına hər gün ən azı 15 dəqiqə kitab oxumağı tövsiyə edə bilərəm. Hər gün 15 dəqiqə kitab oxumağı vərdiş etmək, kitaba, mütaliəyə insanları həvəsləndirəcəkdir.

Çox sevdiyim bir deyim var tez-tez deyirəm "İnsan nəyi oxuyursa, odur!" Hansı ki, psixoloqlar "İnsan nəyi düşünürsə odur!", dietoloqlar "İnsan nə ilə qidalanırsa odur!" deyirlər. Bəli, əslində oxuduğumuz düşündüyümüz, düşündüyümüz isə bizi qidalandıran nəsnədir!

Hər birinizə ruhunuzu dincəldən, üreyinizi sevindirən, sizi qayğılardan uzaqlaşdırıb həyata, gözəl yaşamağa həvəsləndirən doğru kitablar, dinlənildiyinizi hiss etdirən müəlliflərə rast gəlməyiniz diləylə...

Sevgilərlə, Vüsalə ZƏKİ...



Neftçala rayonunda ağacəkmə aksiyası keçirilib

7 aprel 2023-cü ildə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilən Tədbirlər Planına uyğun olaraq TƏBİB-in tabeliyindəki "Neftçala Mərkəzi Rayon Xəstəxanası" publik hüquqi şəxsinin inzibati ərazisində

ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru, xəstəxananın tibbi işçiləri və şəhid ailələri iştirak edib.

Ağacəkmə aksiyası zamanı 100 ədəd küknar, zeytun ağacları əkilib və ağaclara aqrotexniki qulluq göstərilib.

KÖNÜLLƏRDƏ SEVGİ, GÖZLƏRDƏ İŞIQ!

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: "...Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünya ilə vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çılmaşdı ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfqətinin şölələri ilə işıqlanardı. O, insanları sevardı, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi".

Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu.

Həkimə günəşə bənzədərək deyirdi: "Həkim insanlara günəş qədər lazımdır".

27 Aprel 2023-cü ildə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala RMX PHŞ təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olundu.



Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Neftçala RMX PHŞ direktoru, xəstəxananın həkimləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın istiqlalı, hürriyyəti, tarixən dövlət quruluşu uğrunda can fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Dəyərli oftalmoloq həkim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubiley tədbirində çıxış edənlər onun işıqlı əməllərindən, fədakarlığından, bir Azərbaycan xanımı kimi cəmiyyətimizə örnek ömür yolundan, elm sahəsində gecə-gündüz çalışaraq özündən sonra zəngin təcrübə məktəbi qoyan Zərifə xanım haqqında ətraflı məlumat verdilər. Tədbirdə çıxış edən həkim oftalmoloq Süsən Zey-

nalova, Neftçala rayon Səhiyyə işçilərinin Həmkarlar İttifaqı Şurasının sədri, həkim Nəcibə Abdullayeva, həkim-kardioloq, tibb elmləri namizədi Mehdi Abbasov, "Gündo-



ğar" qəzetinin baş redaktoru Bədire Niftaliyeva, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşadan, möhkəmləndirən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənəli ömür yolundan, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsillər üçün örnek olduğunu bildiriblər.

Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiyaya elmini dünya təbabətində beynəlxalq oftalmologiyaya elmi mühiti səviyyəsinə qaldırması, dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön

cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkçə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsi



və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirməsi, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açmış, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmədiyi haqqında danışılıb.

Tədbirdə həmçinin böyük alimin həyat və fəaliyyətindən bəhs olunan video-çarx izlənilib. Ruhə şad olsun. Işıqlı əməlləri onu seven xalqın qəlbində illər ötsə də işığını azaltmayacaqdır!

Dünya oftalmologiyaya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: "Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm".

ZƏRİFLİYİN QÜDRƏT NÜMUNƏSİ AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA - 100

Akademik Zərifə Əliyeva haqqında danışdıqda Azərbaycan xanımını xarakterizə edən qüdrətli bir qadın obrazı canlanır göz önündə. Onun ömür yoluna nəzər saldıqca, müasir Azərbaycan qadınına xas keyfiyyətləri əks etdirən yüksək simanı tanıyırsınız. Təbiət sanki, insanın uğurlu bir həyat üçün çabaladığı, arzuladığı, bütün özellikləri ondan əsirgəməmiş, lütf ilə onun ömür yoluna səpmişdir. Gözəl ailə başçısı, son dərəcə qayğıkeş ana, peşəkar ixtisas sahibi, dünya şöhrətli alim, cəmiyyətdəki mövqeyi və uğurlu fəaliyyəti ilə sözün əsl mənasında böyük şəxsiyyət idi Zərifə xanım. Bəli, bir insanda cəmlənmiş bütün bu keyfiyyətlərin sahibi hər zaman sevilməyə və ehtirama layiqdir. Həm sağlığında, həm də özündən sonra qazandığı sevgini isə təbiətdən doğan mərhəmət, şəfqət, həyatını həsr etdiyi ixtisası, ziyalı mövqeyi və yüksək fəaliyyəti sayəsində əldə etmişdir.

Cəmiyyətin hər zaman inandığı belə bir fikir vardır ki, qüdrətli liderlərin, dahi şəxsiyyətlərin arxasında böyük iradi qüvvəyə malik qadınlar dayanır. Onlar məhz belə qadınlara arxalanaraq tarix yazır, böyük imzaların sahibinə, zamanın fəvqündə duran şəxsiyyətlərə çevrilirlər. Xalqımızın böyük oğlu, dahi şəxsiyyət, Azərbaycanımızın qurucusu Ulu Öndər Heydər Əliyev kimi insanın kölgəsində də məhz Zərifə Əliyeva kimi qüdrətli bir sima dura bilərdi.

Heydər Əliyev həyat sirdaşını, ömür-gün yoldaşını hər zaman belə xatırlamışdır: "Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi", "Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünya ilə vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur".

Son dərəcə zəhmətsevər insan Zərifə Əliyeva ömrünün axırına qədər övladlarının yolunu aydınladan işıq, özündən sonra elmin inkişafına xidmət göstərəcək, tələbələrə yol açan əbədi bir mayak oldu. Ananın ən böyük bəxtəverlik nəsidir övladlarının xeyir əməllər sahibi olması, xalq tərəfindən sevilməsi, millət yolunda yüksək xidmətləri ilə tanınması. Bir pedaqoq üçün, tələbələrin nailiyyətləri, qazandığı ən böyük uğurlar onun ucılığı deməkdir. Bütün bu arzulanan səadətə, insan əməlinin ən



yüksək dəyərlərinə sahib idi Zərifə Əliyeva. Lakin onun həyat əməlini bununla nəhayətləndirmək əlbəttə ki, kifayət etməz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır". Bəli, Azərbaycan məhz bu elitanın-dünya şöhrətli alimlərimiz, ölkənin inkişafında böyük rol oynayan ziyalılarımız sayəsində tanınır, inkişaf edir, gələcək tərəqqiyə doğru irəliləyir. Bu tərəqqinin xidmətkarlarından biri olan Zərifə Əliyeva zəkası, şəfqəti ilə sözün əsl mənasında nur bəxş edən alimlərimizdənndir. Görkəmli oftalmoloq-alim, bu sahənin inkişafı yolunun bənzərsiz izçilərindən biri olmuşdur.

Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi, ömrünün sonunadək xalqın xidmətində olmuş Əziz Məmmədkerim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyeva, tibb elminə bəxş etdiyi töhfələri, istedadlı alim, həm ziyalı, həm də fəal ictimai xadim olaraq bu müqəddəs ocaqdan gələn ənənəni, vətəninə, millətinə sevgisindən doğan böyük fəaliyyətləri ilə davam etdirmişdir.

Göz insan əzəsinin ən incə, ən həssas orqanlarındanndır. İnsanların həyatını nurlandıran, gələcəyə işıq bəxş

edən, elminizi günəşə parlayan məhz xeyirxahlıq təcəssümü Zərifə xanım kimi yüksək mənəviyyət sahiblərindən biri ola bilərdi. Onun əvəzsiz tədqiqatları bu gün də tibb elminin böyük nailiyyətlərindən sayılır. Ziyallılarımıza, alimlərimizə hər zaman dəyər verən ölkə başçısı cənab İlham Əliyev demişdir: "Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiyaya elminin inkişafına güclü təsir göstərmişdir".

Son dərəcə sadə, təvəzökar, lakin bir o qədər də inadkarlığı, qətiyyəti və böyük zəhmətsevərliyi sayəsində dünya şöhrəti qazanmış Akademik Zərifə Əliyeva tibb sahəsindəki yenilikləri ilə də tanınır. 1 ixtira, 12 səmərələşdirici təklifin, bir sıra dərslər və dərslər vəsaitlərinin, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olan alim, oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə bu sahənin ən yüksək dərəcəsinə, M.I.Averbax adına mükafata layiq görülmüş ilk qadın mütəxəssis olmuşdur.

Akademik Zərifə Əliyeva millətin gələcəyini düşünən, onun taleyinə biganə olmayan vətənsəvər alim idi. Onun peşəkarlığı və fəaliyyəti tibb sahəsinin bütün mütəxəssisləri üçün hər zaman böyük nümunə, örnekdir. Bütün çətinliklərə rəğmən, ölkənin şəhər və rayonlarını bir-bir gəzib, göz xəstəliyinin yaranma səbəblərini araşdırmış alim, o zaman üçün çox təhlükəli olan, əsasən uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaq məqsədilə səylə çalışmış, xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlərin təşkilinin həyata keçirilməsində xüsusi xidmətləri ilə seçilmişdir.

Xalqımızın aydınlarından biri olan Zərifə Əliyevanın xatirəsi hər zaman ehtiramla yad olunur. Onun Azərbaycan elminin inkişafındakı xidmətləri, böyük fəaliyyəti, gözəl insani keyfiyyətləri əks olunan xoş xatirələri yaddaşlarda qalacaq, bu günümüz və gələcək nəsillər üçün örnek olacaqdır.

Nəzakət QULUQIZI

Heydər Əliyev və Azərbaycanın intibah dövrü

29 aprel 2023-cü ildə Neftçala rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın intibah dövrü", "Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzusunda elmi-praktiki konfrans keçirildi.

Elmi-praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin üzvləri, tanınmış politoloqlar Arzu Nağıyev, Musa Qasımlı, Rəsim Musabəyov, Azərbaycan Dövlət Televiziyasının departament rəhbəri, jurnalist Elnar Məmmədli, RIH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər və Ulu Öndərin Heydər Əliyevin həyatını əks etdirən foto guşəyə



dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən azərbaycanlıların məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakının bir Azərbaycan şəhərinə çevrilməsini iştirakçıların diqqətinə çatdırıb. RIH-in başçısı bildirdi ki, bu gün Azərbaycan qalib ölkədir, haqq yolunda vüqarla irəliləyir, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid, mərd oğullarımızın şücaəti ilə düşmən işğalından azad olunub. Bu qalib Ordunun təməlini məhz Ulu Öndər Heydər Əliyev qoyub. Bu Azərbaycan dövlətinin intibah və oyanış dövrüdür!

Elmi-praktiki konfrans qonaqların iştirakı və video formatda Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Başar



xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu, sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər gören Ulu Öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərindən başla-



baxış keçiriblər.

Elmi-praktiki konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz

yaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşməsinə, 1969-1970-ci illərdə böyük

Kömür, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər və görüş sual-cavab formatında davam edib.

Neftçala rayonunda "Heydər Əliyev ili" ilə əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq musiqili konsert proqramı keçirilib

28 Aprel 2023-cü ildə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Neftçala rayon təşkilatının, Biləsuvar regional Mədəniyyət İdarəsinin, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan musiqili konsert proqramı keçirilib.



Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RIH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri



Heydər Əliyevin və Zərifə xanım Əliyevanın zəngin həyatı, fəaliyyəti, xalqımız qarşısında əvəzsiz xidmətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbirdə Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə təqdim edilən konsert proqramında Tahir Məmmədovun sözlərinə Sərdar Fərəcovun



bəstələdiyi "Böyük vətəndaş haqqında Oda", Xalq çalğı alətləri ansamblının ifasında Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm", Xalq çalğı alətləri ansamblının ifasında T.Quliyevin "Dörd dost" mahnısı, Hüseynli Sahibin ifasında Ü.Hacıbəylinin "Sənsiz", Aslanlı Firudinin ifasında F. Şubertin "Musiqi anı", Əlizadə Ayhan, Hüseynli Sahib, Aslanlı Hidayət, Əhmədli Fazilin ifasında T.Quliyevin "Məhəbbət çağırışı", Azərbaycan xalq rəqsi "Şalaxo" və digər musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbirdə YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup şəxslər fəxri fərmanlar ilə təltif olundu.

ŞƏHİD ÖMÜRLƏR UNUDULMAYACAQ

Vətən sevgisi ocaqdan başlayır. Ailədə, öz evində, ocağında doğmalıq nədir bilən oğul, Vətəni daha çox sevir. Çünki Vətən olmasa, olarmı ocaq? Gülməli körpələr? Bu inam və tənəsever oğulları daim narahat edərək onları torpaqlarımızın azadlığı uğrunda mübarizəyə, sərhədlərimizin keşiyində alnıyaq, üzüağ dayanmağa səsleyib. Onları arxada gözləyənlərin ümid dolu baxışları qarşısında fədakar ömür yaşayan, vüqarla düşmən üzərinə gedən oğulların tək bir düşüncəsi var idi: "Təki Vətən yaşasın!". Vətənsiz səadət olmaz. Müdriklərdən bir kəlam da var ki, "Bir yoxsul qürbətə şah olsa əgər, hər axşam "Vətən" deyib, o ah çəkər". Biz Vətən üçün candan keçən oğulları tariximizin şərəf salnaməsi bilirik. Onlar müqəddəs vətənimizin haqq yolunun mücahidləridir. Heç zaman yaddan çıxmayan örnek, nümunə ömür yolları sevilərək yad edilir, xatirələrdə işıqlanır daim.



məktəbində) almış, 1987-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Daha sonra təhsilini davam etdirərək Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. Eyni zamanda şəhər Mədəniyyət idarəsində işlədiyi kollektivdə çox böyük hörmət qazanmışdır.

Mehman Səfərovun gənclik dövrü, elə hərbi xidmət dövrü də Vətən tarixində milli ruhun oyandığı, xalqımızın müstəqillik istəyi ilə silahlandığı bir dövrə düşdü. 1990-cı ildə hərbi xidmətə yola düşən Mehman Səfərov gözləmədiyi mühtilə qarşılaşdı. Ukraynada, "N" sayılı hərbi hissədə olarkən torpaqlarımızda baş verən faciələr hər yerə soraq salırdı. Buna dözməyən Mehman Səfərov hərbi hissəni tərk edərək vətənə qayıdır. Mehman Səfərov Qarabağ uğrunda gedən döyüşlərin ən qızgın vaxtında yenidən Azərbaycan ordusunun tərkibində mübarizəyə qoşulur. Mehman Səfərov ailənin ilki, iki oğul övladından biri, üç bacının əziz qardaşı idi. Bu gün onun adını daşıyan bacısı oğlu da elə Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada 1-ci sinifdə təhsil alır.



Bu gün saymaqla bitməyən, şirin xatirələrdə yaşayan şəhid ömürlər heç zaman unudulmayacaq. Qədirbilən xalqımızın yad-daşında yaşayaraq nəsilədən - nəsilə, əsrdən-əsrə keçərək əbədləşəcəkdir. Belə əbədi ömür daşıyan, vətənimizin haqq yolun-



Mehman Səfərov haqqında akademik İ.Əbilovun "Şəhidlər mehrabı, rəhmət duası", Ə.Zahidovun "Müstəqillik yollarında" kitablarında məlumat verilmişdir. Döyüş yolu Kəlbəcər, Ağdərə rayonları ətrafında tarixə yazılan Mehman Səfərov 15 iyul tarixində



da şirin candan keçərək şəhadətə ucalan oğullardan biri də Neftçala rayonunun ilk şəhidlərindən olan, I Qarabağ döyüşlərində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Mehman Məmmədli oğlu Səfərov olmuşdur.


Mehman Məmmədli oğlu Səfərov 1972-ci il aprel ayının 12-də Neftçala şəhərində anadan olmuşdur. Boylu-buxunlu bir oğul böyütmüşdür Gülnaz xanım. Mehribanlığı, saflığı, səmimiyyəti ilə özünə çox hörmət qazanmışdır. Gözlərində aydınlıq, baxışlarında qətiyyət, çatma qaşlarında Azərbaycan vüqarı daşıyırdı. Orta məktəbi Neftçala rayon İnteqrasiya təlimli internat tipli gimnaziyada (İnternat



"Umudlu" kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman oğul 1992-ci ildə 19 iyul tarixində anadan olduğu rayonunda, Neftçala Şəhidlər Xiyabanında Vətən torpağına qovuşmuşdur. Ruhu şad, məkanı behişt olsun. 12 aprel tarixində elə təhsil aldığı, adını daşıyan doğma məktəbində doğum günündə əziz xatirəsi ehtiramla yad edildi. O xatirə ki, işığında seven ürəklər həzin-həzin layla deyir, deyəcək. O xatirə ki, gələcək neçə-neçə nəsillərə "Vətən andı!" söyləyəcək! Allah əzizlərinə səbir versin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin.

BİZ BORCLUYUQ ŞƏHİDLƏRƏ!

Bədirə NİFTALİYEVƏ.



Şəhid Asəf Rəhman oğlu Mütəllibov 02 Aprel 1966-cı ildə Neftçala şəhərində anadan olmuşdur. I Qarabağ döyüşlərində könüllü olaraq iştirak etmiş, döyüş yoldaşları ilə birlikdə yaddaşlarda iz salacaq qəhrəmanlıq göstərmiş, erməni terrorçunu öldürmüşdür. 1993-cü ildə 15 iyun tarixində qəhrəmancasına şəhid olmuşdur.



Şəhid Bəxtiyar Abdulrəhim oğlu Həsənov 10 Aprel 1975-ci ildə Neftçala rayonu I saylı Mayak kəndində anadan olmuşdur. I Qarabağ döyüşlərində iştirak edərək 20 iyul 1993-cü ildə itkin düşmüşdür.



Şəhid Yaşar Ələkbər oğlu Kərimov 12 Aprel 1967-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kəndində anadan olmuşdur. I Qarabağ döyüşlərində iştirak edərək 23 iyul 1993-cü ildə şəhid olmuşdur.



Şəhid Nazim Mirzə oğlu Əhədov 14 Aprel 1973-cü ildə Neftçala rayonu Həsənbad qəsəbəsində anadan olmuşdur. I Qarabağ döyüşləri zamanı mənfur düşmənlə döyüşlərdə 12 iyun 1992-ci ildə itkin düşmüşdür.




Şəhid Əfsər Səttar oğlu Gözəlov 14 Aprel 1964-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. I Qarabağ döyüşlərində fədakarlıqla vuruşaraq 11 mart 1992-ci ildə şəhid olmuşdur.



Şəhid Vəfadar Fərhad oğlu Məmmədov 15 Aprel 1975-ci ildə Neftçala rayonu Xanməmmədli kəndində anadan olmuşdur. I Qarabağ döyüşlərində, 12 yanvar 1994-cü ildə itkin düşmüşdür.




Şəhid Vüqar Sabir oğlu Soltanov 17 Aprel 1972-ci ildə Neftçala rayonu Kürkənd kəndində anadan olmuşdur. I Qarabağ döyüşlərində iştirak edərək 09 sentyabr 1992-ci ildə şəhid olmuşdur. Neftçala rayon 5 saylı Kürkənd kənd məktəbi şəhidin adını daşıyır..



Şəhid Mürsəl Xeyrulla oğlu Əsgərov 18 Aprel 1974-cü ildə Neftçala rayonu II Qaralı kəndində anadan olmuşdur. I Qarabağ döyüşlərində iştirak edərək 20 noyabr 1992-ci ildə itkin düşmüşdür.



Şəhid kapitan Ulvi İmanxan oğlu Orucov 21 Aprel 1971-ci ildə Neftçala rayonu Yeni-qışlaq kəndində dünyaya göz açmışdır. I Qarabağ döyüşlərində dəfələrlə Murovdağ uğrunda döyüşlərdə iştirak etmiş, 1994-cü il 27 noyabr tarixində Toğanada şəhid olmuşdur.



Şəhid Günəşov Babək Zakir oğlu 15 aprel 1974-cü ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olmuşdur. 6 avqust 1993-cü ildə Birinci Qarabağ döyüşlərində itkin düşmüşdür.

SİZƏ BORCUMUZU NECƏ ÖDƏYƏK?



Vətən müharibəsi şəhidi Mahmud Təhməsin oğlu Məlikov 3 aprel 1994-cü ildə Neftçala rayonu Xol Qaraqaşlı kəndində anadan olmuşdur. Ailənin tek oğlu övladı olan baş leytenant Mahmud Məlikov Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsini, Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu müvəffəqiyyətlə başa vurmuşdur. Baş leytenant Mahmud Məlikov ilk xidmətə Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə, ön cəbhədə təqim komandiri kimi başlamışdır. Daha sonra xidmətini 2017-ci ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri kimi davam etdirir. Xidməti dövründə müxtəlif sertifikat və medallarla təltif edilir. Mahmud 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvəsini, 8 erməni tankını məhv edir. Füzuli rayonu ərazisində yerləşən "Üçtəpə" adlanan yüksəklik Mahmudun komandirliyi ilə mənfur düşməndən azad edilmişdir. Döyüşlərin 18-ci günündə xeyli sayda düşmənin canlı qüvvəsini məhv edən Mahmud, düşmən sənəyindən atılan snayper gülləsinə tuş gələrək ürəyindən və bud nahiyəsindən yaralanır və döyüş meydanında qəhrə-

mancasına şəhid olur. 2020-ci ilin oktyabr ayının 29-da doğma kəndində vətən torpağına qovuşur. Məkanı nurla dolsun, Mahmudun və bütün vətən şəhidlərinin.

Nəsillərin yaddaşısan əbədi!


Vüqar, şərəf dastanıdır bu ömrün,
Onu yazan dönməz ruhun, əqidən.
Arzu etdin, çıxdın Vətən eşqinə
Boş keçmədi heç saatin, dəqiqən...

Vətən sənə oğul dedi,
Qəhrəman,
Öncül idin, hər döyüşdə yorulmaz...
Həsərət ilə baxdın doğma ocağa
Vətən -Ana! Müdafiə qaçılmaz!

"Mahmud"- deyib, hər tanıyan kövrəlir,
Nəsillərin yaddaşısan əbədi!
Düşmən ilə üzbeüz cəsərin
Yaratmışdı bir qalanın səddini!

Ölümsüzlük çeşməsinin gözü sən,
Ürəklərin ən şirin bil sözü, sən!
Billur kimi qəlbinin aynasında
Sən Vətənin nəfəsisən, özüsən!

"Mahmud"-deyib, örnək seçər nəsillər,
Yola işıq, əməlin bir mayakdır!
Torpağına bağlılığın ölməzlik,
Zəfər səsin tarixinə dayaqdır!



Vətən müharibəsi şəhidi İsmayıl Kamal oğlu Süleymanov 19 aprel 1997-ci ildə Neftçala rayonu II Qaralı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş, eyni zamanda Aprel döyüşlərində iştirak edərək, öz qorxmazlığı, şücaəti nəticəsində Fəxri Fərmanla mükafatlandırılmışdır. Vətən müharibəsi başlayanda İsmayıl da səfərbərliyə çağrılır. 27 sentyabr 2020-ci il tarixində 23 yaşlı İsmayıl Süleymanov da Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qoşulur. Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə cəsərlə vuruşan İsmayıl ağır döyüşlərdə, 2020-ci il 9 oktyabr tarixində Vətən uğrunda qəhrəmancasına şəhid olur. 10 oktyabr tarixində doğma kəndində vətən torpağına qovuşur. Ruhu şad olsun.

İsmayıl könlündə vətən sevgisi

Səs verdi vətənin səsinə oğul,
Dedi səni darda qoymaram, anam!
Nə qədər canımda nəfəsim vardır
Sənə nəfəsimi verərəm, anam!

İsmayıl könlündə torpaq sevgisi,
Vətən harayına səs verdi o gün.
Qoşuldu döyüşə, bitsin intizar
Əsir ellərimin kaş üzü gülsün...

Cəbrayıl rayonu, səngər od-alov,
İntiqam hissilə doyüşür oğul.
İsmayıl pulemyotla seçir hədəfin
Düşməndən qisasın alırdı oğul.

Taqətim, gücüm də, canım Vətəndir,
Əsir torpağımı kaş azad görək!
Bu yolda döyüşən oğullar bilir
Nədir bu torpağı ürəkdən sevmək!

Ömrü fəda edir, vətən yaşasın,
İsmayıl nur üzlü, saf qəlbli oğul.
Onun şəhadəti qəlbi ağrıdır
Lakin, şərəf tacın ucadır, oğul!

Əsrlər keçsə də adın yaşayar,
Vətənlə qoşadır vətənsəvərlər...
Sənin nakam ömrün əbədiyyətdir
Şəhidlər ölümsüz, daim yaşayar!

(B. R. Həsənzadə)

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜNDƏ ŞƏHİDLƏRİMİZİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLDİ



Şanlı Aprel döyüşlərindən yeddi il ötür. Şəhidlərimizin müqəddəs yolu daim ehtiramla yad edilir, şərəf, örnek ömürləri xatirələrdə yaşayır.

Aprel döyüşlərinin ildönümü münasibətilə ilk öncə Həsənabad qəsəbəsində yerləşən Şəhidlər parkı, Neftçala şəhəri Şəhidlər xiyabanında Aprel döyüşləri zamanı şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun, Aşağı Qaramanlı kəndində şəhid gizir Elimdar Səfərovun və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiyası quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olundu, önünə çiçəklər düzülərək ruhlarına dualar oxundu. Anım mərasimində Neftçala Ra-

yon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Aprel döyüşlərinin qorxmaz, cəsur döyüşçüsü Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olmuş, 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində başlayan döyüşlər zamanı aprel 4-ü günü qəhrəmancasına şəhid olub. Aprel 9-da Neftçala şəhər Şəhidlər Xiyabanında böyük izdihamla əbədi olaraq vətən torpağına qovuşmuşdur. Qəhrəman Vətən oğlunun iki əziz övladı Vətənə əmanətdir.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin 1996 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərək göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.

Aprel döyüşlərinin igid döyüşçüsü, XTQ-nin cəsur giziri Elimdar Səlimxan oğlu Səfərov 26 iyul 1992-ci ildə



Yardımlı rayonunda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Neftçala rayonuna köçüblər. Elimdar Səfərov aprel 2-də qəhrəmancasına şəhid olub və aprel 4-də Neftçala rayonu Aşağı Qaramanlı kənd məzarlığında vətən torpağına qovuşmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Elimdar Səlimxan oğlu Səfərov "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Allah Vətən uğrunda candan keçən bütün şəhidlərimizin məkanın behişt ələsin. Onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

KÖNÜL DÜNYAMIZA BİR KÖRPÜ SALDIN

Aprel ayının 9-da dəyərli alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" (1960), "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rza", "Rəsul Rza"(1960), "Qabaqcıl Maarif Xadimi"dir (1960), "SSRİ maarif əlaçısı", "Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatı", "S.Vurğun" adına xatirə diplomunun", "Araz" Ali ədəbi mükafatının, "Akademik Mehdi Mehdiyev" Ali pedaqoji mükafatının, "Xudu Məmmədov" Beynəlxalq ədəbi mükafatları laureatı, "Könül dünyamıza səyahət",


**"Şəhidlər mehrabı, rəhmət duası",
Ulu tariximin qan yaddaşdır.
Onu yazan qələm kövrək ürəkdən-
Ölməz ziyasında yurddaşıyandır!**

**Könül dünyamıza bir körpü saldın,
Yaşatdın el üçün yanan canları...
Qəlbinin möhrüylə bir nizam çəkdin-
Yazdı əbədiyyət onun anları...**

"Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı, Rəhmət duası", "Ömrün anları", "Əsrlər... nəsillər... əməllər", "Ömrün dan qızartısından qürub şəfaqlarınədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013), "Ömrün və elmin romantikası" (2015) və s. kitablarının müəllifi, 800 - dən çox məqaləsi ilə seçilən Hacı İmamverdi Əbilovun xatirəsi yad edildi.

**Çəkdiyin əziyyət, yuxusuz gecə
Çox yerdə müəllim adını yazdı.
Sənin ülfətindən "Bülbül yuvası"-
Ötdükcə fəsillər zirvə qazandı...**

**Son günün- son sözü yazdı müqəddəs,
Yazdı şəhidinə yanan ALİMİ...
SAMİDLƏ bir gündə o Xiyabanda-
Rəhməti əbədi, əməli ALİ!
(Bədirə RZA)**



YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri, professor yaxınları anım günü münasibətilə filologiya elmləri doktoru, professor İmamverdi Əbilovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirə-



sini dərin ehtiramla yad ediblər.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev və "Gündoğar" qəzetinin baş redaktoru Bədirə Niftəliyeva çıxış edərək profes-



sor İmamverdi Əbilovun Neftçala rayonu ilə yanaşı respublikamızın ictimai-siyasi həyatındakı rolu barədə danışmış, elm, təhsil və ədəbiyyat sahəsindəki xidmətlərini xüsusi qeyd edərək xatirəsini ehtiramla yad ediblər. Ruhü şad, məkanı behiş olsun.

B. NİFTALİYEVA

N E F T Ç A L A - 50 SƏNƏ "KÜR"ÜM DEYİM, XƏZƏRİM DEYİM, HÜSNÜNÜ SƏRVƏTİN BƏZƏYİR DEYİM...

Bu il, yubileylər ilində, Ulu Öndər Heydər Əliyevin 100, akademik Zərifə xanım Əliyevanın-100 illik yubileylərinin qeyd olunduğu günlərdə diqqətimizdə qalan bir yubiley də vardır ki, bu da əziz, doğma rayonumuzun müstəqil rayon kimi yaradılmasının 50 illik yubileyidir. Bu gözəl rəqəmdir, yarım əsrlik bir həyat, tarixi dönmədir. Dönüb arxaya baxırıq. Bir daha tarixi mənbələr köməyimizə gəlir bu yerdə...

Məlumdur ki, adlar tarixi missiyanın daşıyıcısı kimi, mədəni miras olaraq, çox mənbələrdə dəyişikliklərə uğrasalar da, hər bir araşdırıcıya sirrini çatdırmaqda ensiklopediya roluna malik ola bilər. Eləcə də, haqqında söhbət açdığım, qoynunda böyüdüyüm Neftçala...

Uca Rəbbim doğma Azərbaycanımıza nə verməyib ki?... Bu qızıl sərvətlərə görədir ki, yadellilər zaman-zaman qoparmışlar torpağımızı... Xain niyyətlərlə dolaşmışlar etrafında...

"Neftçalanın uzaq keçmişini öyrənmək yurdsevərlər üçün vacibdir".

Professor Hacı İmamverdi Əbilov

Adından belli olduğu kimi, bizim rayonumuz da qara qızılı-Nefti ilə tanınır. Sənaye rayonu kimi inkişaf edən rayonumuzun tarixi öz adı ilə çox da uzaq deyil. Ötən əsrin 40-cı illərindən. XX əsrdə, Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar

edildikdən sonra burada fəhlə və qulluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmağa başladı. Neftçala rayonunun ərazisi şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə həmə olunmuşdur. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Piretəvan adları ilə yanaşı işlədilmişdir.

→ 14

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun Ramazan bayramı münasibətilə T Ə B R İ K İ

Əziz və dəyərli Neftçala sakinləri!

Sizləri dünya müsəlmanlarının müqəddəs və əziz günü - Mübarək Ramazan bayramı münasibətilə səmimi qəlb-dən təbrik edirəm. Əsrlərlə azərbaycanlılar üçün dəyərli və xüsusi əhəmiyyətə malik olan bu müqəddəs bayram daima insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birləşdirir. Ramazan ayı həmçinin ictimai sosial ədalətin yerinə yetirilməsi baxımından insanlar üçün fərsət kimi dəyərləndirilir. Bu Mübarək Ramazan ayı, cəmiyyətin fərdləri arasında əlaqələrin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Həmreylik, dostluq, qardaşlıq, sevgi,

mərhəmət və ruzi-bərəkət ayı olan Ramazan ümumbəşəri əhəmiyyətə malik bir bayramdır. Belə bir dəyərli və müqəddəs gündə xalqımıza əmin-amanlıq, firavanlıq arzu edirəm.

Əziz Neftçalılar!

Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olmasını diləyirəm.

Azərbaycanımızın daha da güclənməsi, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi ilə torpaqlarımız mənfur düşməni tapdaqından azad olunub, bu bütövləşmənin, müstəqilliyimizin əbədi qalması üçün hər birinizin etdiyi dualara qatılıram. Bu bir daha bizim vətəndaş - dövlət həmrəyliyinə hansı səviyyədə olmasın-

dan xəbər verdi. Şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbir diləyirəm. Vətən müharibəsində sağlamlığını itirən qazilərimizə şəfalar diləyirəm və tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirəm.

Bu il müqəddəs Ramazan bayramını əvvəlki illərdə olduğu kimi xoş əhval-ruhiyyə ilə qeyd edirik. Çünki bu il artıq Ramazan bayramını 3-cü ildir işğaldan azad olunan torpaqlarımızda qeyd edirik.

Bayramınız mübarək !

Mirhəsən Seyidov

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV:

“ATAM DEMİŞKƏN, “BİR MİLLƏT, İKİ DÖVLƏT, ƏLAVƏ DƏ ETMƏK İSTƏYİRƏM, “BİR YUMRUQ!””

1

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qərantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasında. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin də bu gün "TEKNOFEST"-də iştirak edərkən "TEKNOFEST"-in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istədim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gelişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək iş birliyi haqqında danışdıq və Azərbaycanda "Bayraktar" mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən "Kızıləma"-nın bir maketini hədiyyə etdi. Mən fərsətdən isti-

fadə edərək "Kızıləma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə "Kızıləma" Azərbaycanın səmasında da olacaqdır. "Kızıləma"



havadada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə - bu-günkü Türkiyə budur.

Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şadırd. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!".

"Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizi. Biz Sizi göz-ləyirik, bütün Azərbaycan xalqı Sizi göz-ləyir, Sizi öpür, qu-

caqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!"

Festivalda çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, "Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarçık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fərsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim etdi.

Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ildə sürətlə artmaqdadır. Belə ki, "TEKNOFEST"-in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki "Texnoloji yarışlar"da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.

Xatırladaq ki, 2022-ci il mayın 26-29-da "TEKNOFEST" ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilib. "TEKNOFEST Azərbaycan"-ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak edəblər.

SƏYYAR GÖRÜŞLƏR ƏHALİYƏ XİDMƏT EDİR



Səyyar görüşlər müntəzəm olaraq davam edir. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun rəhbərliyi ilə həyata keçirilən səyyar görüşlər aprel ayında Neftçala rayon Qırmızı-kənd kəndində, Xıllı qəsəbəsində, II Qaralı kəndində, Sübh kəndində təşkil edilmiş, əhalinin rəhbərliklə ünsiyyətini daha rahat formada həyata keçirilməsinə şərait yaradılmışdır.

Səyyar görüşlərdə əhalinin, iştirak edən kənd, qəsəbə sakinlərinin təklifləri, şikayət, razılıq, ümumiyyətlə, bütün fikirləri rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənir, müvafiq müəssisə, təşkilat rəhbərləri ilə araşdırılır, bəzən yerində, bəzən isə müəyyən müddətə təhlili istiqamətində işlər icra edilir, aydınlaşdırılır, həll edilir. Səyyar görüşlərin təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Rayon ərazisində mərkəzdən uzaqda yerləşən ərazilərdə

əhalini narahat edən problemlər aydınlaşır, rəhbərliklə ünsiyyət qurmaq istəyən vətəndaşlar daha rahat şə-kildə fikirlərini bölüşə bilirlər.

Səyyar görüşlərdə həmçinin mü-əyyən seçilmiş mövzular üzrə maarif-ləndirmə, təbliğat işi də həyata keçirilir ki, bu da çox önəmlidir. Əhalinin bütün sosial qruplarını əhatə edən bu görüş-lərdə seçilmiş mövzuların geniş təbliği onların da məlumat qazanmasına, ö-lkəmizdə baş verən hadisələr haqqında bilik səviyyəsinin artırılmasına xidmət edir. Bu görüşlərdə vətən uğrunda can-dan keçən şəhid oğullar yad edilir, on-ların xatirəsinə ucaldılmış abidə-bulac kompleksləri ziyarət edilir, əhalinin məşğulluq sahəsində fəaliyyəti dəyərləndirilir, kənd təsərrüfatının inkişafının yüksəldilməsi istiqamətində, xüsusilə, torpaqların becərilməsi istiqamətində təkliflər bildirilir.

Maarifləndirmə məqsədilə bu görüşlərdə II Qa-ralı kəndində "Aprel qələbələri tarixi zəfərimizin baş-lanğıcıdır" mövzusunda, Xıllı qəsəbəsində təşkil edi-lən zaman "2018-ci ilin Prezident seçkilərinin nəti-cələri, Azərbaycan xalqının iradəsini əks etdirir" möv-zusunda, Sübh kəndində "Ölkə başçısı cənab İlham Əliyevin regionlara səfəri, respublikamızda aparılan sosial-iqtisadi islahatların uğurla icra olunmasına şərt-ləndirən amillərdəndir" mövzusunda, Qırmızı-kənd kəndində keçirilərkən "Dəyərli oftalmoloq alim Zərifə xanım Əliyeva - 100" mövzusunda görüş iştirakçılarını



məlumatlandırılar. Səyyar qəbul zamanı vətəndaş-lar rayonda aparılan abadlıq-quruculuq işlərlə əlaqə-dar təşəkkürlərini bildiriblər, kənddaxili yolların təmiri, suvarma işində yaranan çətinliklər, elektrik xətlərinin yenilənməsi, dayanacaq qurulması və digər məsə-lələr ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda din-lənilib və məsələlər müzakirə olunub, digər proble-m-lərin həllinin araşdırılması üçün qəbuldan sonra mü-vafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnun-luğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaş-dırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan "Rəqəmsal icra Hakimiyyəti" <https://rih.gov.az> portalına daxil olmaqla müraciət imkanı əldə edə bilirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər

Neftçala Olimpiya İdman Kompleksinin açılış mərasimində Gəncilər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya kompleksdə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, ərazisi 4 hektar olan kompleksin tikintisinə 2013-cü ildə başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848 m² olan idman kompleksinin binasında yara-




Neftçala Olimpiya İdman Kompleksinin ərazisində 56 çarpayılıq üçmərtəbəli mehmanxana binası da fəaliyyət göstərəcək. Burada fiziki imkanları məhdud şəxslər üçün də nömrələr nəzərdə tutulub. Mehmanxana korpusunun foyesində restoran və kafe də fəaliyyət göstərəcəkdir. Eyni zamanda, kompleksdə əlavə olaraq 68 nəfərlik restoran rayon sakinlərinin və qonaqların istifadəsinə veriləcək. Restoranın açıq sahəsi burada yay mövsümündə və əlverişli hava şəraitində müxtəlif idman məşqləri, gənclərin yay düşərgələri



dılan 770 tamaşaçı yeri olan universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, burada gimnastika, güləş, cüdo, ağır atletika, fitness-trenajor, taekvondo, aerobika, sambo, karate, boks və kikkboxinq, rəqs, şahmat və digər idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 220-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var.



ilə bağlı tədbirlərinin keçirilməsinə imkan verir.

Kompleksdə, həmçinin süni ot örtüklü qapalı minifutbol və açıq tipli minifutbol meydançası, açıq hava idman meydançası, iki Bocce idman oyunu meydançası, uzunluğu 280 metr olan xüsusi yumşaq döşəməli dairəvi qaçış zolağı da yaradılıb.


Bir sözlə, kompleksdə idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. İnənırıq ki, belə

şərait, yeni inşa edilən Neftçala Olimpiya İdman Kompleksi rayonumuzda idman sahəsinə marağı daha da artıracaq, yeni uğurlara vəsile olacaqdır.

NEFTÇALA RAYONUNUN TARİXİNDƏ 18 APREL YENİ GÜN, UNUDULMAYAN YADDAŞ! → 1



2023-cü ildə cənab Prezidentin rayonu-muza səfəri daha çox əlamətdar hadisələrlə bağlı oldu. Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, dəyərli alim Zərifə xanım Əliyevanın 100 illik yubileyinin qeyd olunduğu günlərdə rayon ictimaiyyəti bir daha cənab Prezidentin və Mehriban xanım Əliyevanın rayonumuza gəlişinə, onların bu səfərin təəs-süratlarından məmnun qayıtmasından qürur duydu. Neftçala etimada layiqincə cavab verə bilmişdir. Aprel ayında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan rayonumuzun 50 illik yubileyi tamam oldu. Bu ötən illər ər-zində yaxşı mənada dəyişən Neftçala böyük etibara sədaqətlə xidmət etmişdir. Bu səfərin də nəticələri yeni inşa edilən obyektlərin açılış mərasimləri ilə Neftçala rayonunun tarixində parlaq səhifə olaraq yazıldı.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfəri zamanı Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra rayonda yeni inşa edilən obyektlərlə tanış oldular.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülen işlər barədə məlumat verdi. Prezident İlham

olunub, yük və sərnişin daşınması asanlaşıb. Yolboyu torpaq, qazma, yataq yolun profilə salınması işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir. Yol boyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yenilənib, boru başlıqları tikilib, yola yeni asfalt-beton örtüyü döşənib.

Məlumat verilərək o da qeyd edildi ki, Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci kilometrliyindən ayrılan Həsənabad-Neftçala və Bankə-Bəştalı avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşıb. Uzunluğu 10 kilometr olan Həsənabad-Neftçala və Bankə-Bəştalı avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metrlik hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir. Yolun 8,5 kilometr uzunluğunda Həsənabad-Neftçala hissəsində normativ enin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa olunub.

Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə-Bəştalı hissəsində də sadalanan işlər icra olunub. Layihə

üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir edilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə





mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib. Layihənin icrası 38 min nəfər əhəlinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının daha da inkişafına töhfə verəcək.

Daha sonra möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Neftçalanın Yenikənd kəndində "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış oldular. PREZİDENT CƏNAB İLHAM ƏLİYEV: " Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı - bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr - bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixrac yönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yeni, bu gün səfərimdən və səfərin nəticələrindən, gördüyüm mənzərədən çox məmnunam".



Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Neftçala rayonunda Bankə qəsəbəsində yeni inşa olunan S. Vurğun adına 2 sayılı tam orta məktəbin açılışında iştirak etdilər. Məlumat verildi ki, Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 sayılı tam orta məktəbi şagirdlərin tam istifadəsi üçün hazırdır.





2023-cü il AZƏRBAYCAN RESPUBLİKASINDA "HEYDƏR ƏLİYEV İLİ" ELAN EDİLMİŞDİR!

Gündoğar

NEFTÇALA RAYON QƏZETİ

Email: gundogazeti@gmail.com

30 aprel 2023-cü il № 6-10 (68040)

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir!"

**AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV:
"ATAM DEMİŞKƏN, "BİR MİLLƏT,
İKİ DÖVLƏT, ƏLAVƏ DƏ ETMƏK
İSTƏYİRƏM, "BİR YUMRUQ!"**



Ulu Öndər Heydər Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilən Azərbaycan Türkiyə əlaqələri bu gün iki dövlət münasibətində daha çox doğmalığa, qardaşlıq münasibəti ilə davam edərək tarixin ən böyük mərhələsini yaşayır. Türk xalqlarının bu doğmalığı onların varlığının əbədiyyəti naminə qorunur və daim qorunaraq davam edəcəkdir.

29 Aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan "TOGG" avtomobili ilə İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalının keçirildiyi məkana gəldilər. Alqışlarla başlayan festivalda ilk çıxış edən Livianın baş naziri Əbdülhəmid Dibeydə Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu qeyd etdi. Bildirdi ki, "Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün biz xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük. Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir". Əbdülhəmid Dibeydə həmçinin qeyd etdi ki, "Fevralın 6-da baş vermiş zəlzələnin fəsadları Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırılır, uğurla bərpa edilir".

"TEKNOFEST"də çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Azərbaycan münasibətlərinə bir daha aydınlıq gətirdi və alqışlarla qarşılandı: "Bir il öncə "TEKNOFEST" festivalı Bakıda keçirilmişdir və əziz qardaşım ilə bərabər biz "TEKNOFEST"-də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

Eyni zamanda, iki il bundan öncə "Şuşa Bəyannaməsi"nin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımda idi. İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

→ 4

NEFTÇALA RAYONUNUN TARİXİNDƏ 18 APREL - YENİ GÜN, UNUDULMAYAN YADDAŞ!



**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN
VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVANIN
NEFTÇALA RAYONUNA SƏFƏRİ HƏR BİRİMİZİ SEVİNDİRDİ.**

"...Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Mən istəyirəm ki, Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkələrin sırasına daxil olsun. İstəyirəm insanlar yaxşı yaşasınlar, yaxşı maaş alsınlar, uşaqlar yaxşı məktəblərdə oxusunlar, xəstələr yaxşı tibbi xidmətə malik olsunlar, yollar abadlaşsın, şəhərlər gözəlləşsin, insanların üzü gülsün və Azərbaycan irəliyə getsin. Budur mənim arzularıam!" - Cənab Prezident İlham Əliyevin Neftçala rayonuna 23 avqust 2007-ci ildə tarixi səfərində qeyd etdiyi çıxışından.

Bu gün doğma diyarımız Azərbaycan sürətlə inkişaf edir. Artıq üç ildir ki, işğaldan azad edilmiş rayonlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Hər bir rayon yenidən inşa edilir, yollar çəkilir, infrastruktur layihələr, təsdiq olunmuş baş plan əsasında yenidən canlanır, çiçəklənir. Bu ərazilərdə aparılan quruculuq işlərini fəxrli izləyirik. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbəni həzm edə bilməyən bəzi bədnam dövlətlər onun inkişaf və tərəqqisinə müxtəlif bəhanələrlə mane olmaq istəsələr də, rastlaşdıqları güclü siyasətin öz yolunda sürət və keyfiyyətlə irəliləməsi bu məkrli qüvvələri öz kəndində boğur. Bəli, biz sülhsevər xalq olduğumuz qədər, eyni zamanda qətiyyəti ilə seçilən dövlətik. Cənab Prezidentin qeyd etdiyi kimi: "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik!"

"İnkişaf məqsədimizdir!" deyərək Azərbaycanın hər qarış torpağında, xüsusilə, işğaldan azad edilmiş yurd yerlərimizdə quruculuğun inkişafını yüksəldən cənab Prezident İlham Əliyev digər bölgələrə də diqqət və qayğısını əsirgəmir. Elə 2023-cü ilin 18 Aprel tarixində Neftçala rayonuna növbəti tarixi səfəri də məhz bu böyüklüyün, bu diqqətin, qayğının bariz nümunəsi idi.

18 Aprel 2023-cü ildə rayonumuzda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva yeni inşa edilən bir neçə müəssisənin açılışında iştirak etdilər. Bu tarixi səfər hər bir Neftçala sakinini sevindirdi. Rayonumuzda aparılan quruculuq işləri göz önündədir. Davamlı inkişaf isə hər bir neftçalının arzusudur.

Məlum olduğu kimi cənab Prezident İlham Əliyev rayonumuza ilk səfərini 2003-cü ildə edərək, o zaman yeni inşa edilən Xıllı Nərə Balıqartırma zavodunun açılış mərasimində iştirak etmişdir. Daha sonra 2007-ci il 23 avqust tarixində Neftçala rayonuna səfər edən cənab Prezident İlham Əliyev "Heydər Əliyev muzeyi"nin açılış mərasimində iştirak etmiş, rayonun inkişafında gələcək nailiyyətlərin də həyata keçəcəyinə inandığını bildirmişdir. Neftçala rayonuna diqqət və qayğısını əsirgəməyən cənab Prezident İlham Əliyev 2014-cü ildə rayonumuza səfəri zamanı rayon ərazisində inşası başa çatdırılmış Heydər Əliyev Mərkəzinin, Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Bayraq Meydanının, Bulvar Kompleksinin və bir çox başqa obyektlərin açılış mərasimində iştirak etmişdir. Neftçala rayonuna diqqət daim davam etmişdir. Rayonda aparılan quruculuq işlərinin davamı olaraq 2017-ci ilin oktyabr ayında cənab Prezident İlham Əliyev yenidən Neftçala rayonuna səfər etmişdir. Bu səfərində isə Neftçala Sənaye Məhəlləsinin, Neftçala yarımsansiyasının, Neftçala Magistral kanalının birinci növbəsinin açılışında iştirak etmiş, rayon Mərkəzi xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə, həmçinin pambıq sahələri ilə tanış olmuşdur. Cənab Prezident İlham Əliyevin Neftçala rayonuna hər bir səfəri bütün neftçalılarda daim ruh yüksəkliyi yaradır. Hər səfərindən sonra rayonumuza olan diqqətin daha da artırılması bütün rayon ictimaiyyətini daha yaxşı çalışmağa ruhlandırmışdır.

→ 2

Neftçala rayonunun Xanməmmədli-Qaçakənd-Qırmızıqənd-Xol Qarabucaq-Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 aprel 2023, 16:08

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli-Qaçakənd-Qırmızıqənd-Xol Qarabucaq-Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2023-cü il

Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Cansu Bektaş, Qamze Altun, Nuray Güngör

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2023-cü il

Bakıya dövlətə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edən Cansu Bektaş deyib: "Azərbaycan xalqını çox sevirem. İrəvanda qazandığım medalı Azərbaycana həsr etdim" → 10

